



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 8 (8324) CÜMƏ AXŞAMI, 16 yanvar 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## Prezident İlham Əliyev 2019-cu ilin nailiyyətlərini qeyd etdi, 2020-ci ildə həyata keçiriləcək layihələrin anonsunu verdi, qarşıda duran hədəfləri müəyyənləşdirdi

“2019-cu il ölkəmizdə dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.

2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən ilin uğurlarını göstərən və gələcək hədəfləri müəyyənləşdirən Prezident İlham Əliyev dövlət strukturlarına, aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi. Müşavirədə səsləndirilən fikirlər ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafı istiqamətindəki real durumu göstərdi. Buna əsasən deyə bilərik ki, ötən il dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsinə mənfəət saldı müşahidə edilirdi halda, Azərbaycanda müsbət saldonun olması aparılan siyasətin məqsədyönlülüğündən xəbər verir. Prezidentin də söylədiyi kimi, iqtisadi sahədə əldə edilmiş göstəricilər və rəqəmlər artıq bir daha təsdiqləyir ki, həyata keçirilən siyasət düşünülmüş və uğurlu nəticəyə hesablanmışdır.

Ötən ilin uğurlu iqtisadi göstəriciləri:

- TANAP qaz kəməri istismara verildi;
- valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 51 milyard dollara çatdı;
- “Simal-2” elektrik stansiyası istismara verildi;

- Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodu açıldı;
- “SOCAR Polymer”in yüksək-sıxlıqlı polietilen zavodu işə düşdü;
- Bakı Gəmiqayırma Zavodunda ilk tankerimiz istismara verildi;
- Pirallahı Sənaye Parkında “Diamond Co” şpris istehsalı zavodu açıldı;
- Samur çayı üzərində yeni körpü inşa edildi;
- Ağdaşda Biyan Sənaye Parkı açıldı;
- qeyri-neft ixracı 14 faiz çoxaldı;
- ümumi daxili məhsul 2,2 faiz çoxaldı;
- sənaye istehsalı 1,5 faiz artdı;
- qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəldi;
- kənd təsərrüfatı 7 faiz artdı;
- inflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz oldu;
- xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatdı;
- ixrac 19,6 milyard dollar təşkil etdi.

Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtidir

Sosial-iqtisadi göstəricilərə nəzər yetirdikdə 2019-cu ilin Azərbaycan üçün həqiqətən də uğurlu olduğunu deyə bilərik. Ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək

olar ki, 2 dəfə, yeni bir ildə iki dəfə - mart və sentyabr aylarında artırdı. Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzrinə plandan əlavə 1 milyard manat vəsait daxil oldu və bu da öz növbəsində çox geniş sosial paketin reallaşmasına zəmin yaratdı. Azərbaycan tarixində bu dərəcədə böyük sosial paket bu günə qədər heç vaxt reallaşmayıb.

Prezidentin struktur, kadr islahatları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən inkişafçı ölkə siyahısına daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirə qəbul edilir. Cənab İlham Əliyevin dediyi kimi, islahatlar inkişafın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək. Ötən il ölkədə sosial sahədə əldə edilən nailiyyətlərə nəzər yetirək:

- Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı;
- Dünya Bankı ölkəmizi 20 ən inkişafçı ölkə siyahısına daxil etdi;
- Prezidentin iki sosial paketi 4,2 milyon insanı əhatə etdi;
- 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artdı;
- Minimum əməkhaqqı 2 dəfə, pensiya 70 faiz, müavinətlər 50 faiz artdı;

- Minimum pensiya 200 manat oldu;
- 60 tibb müəssisəsi, 84 məktəb tikildi və təmir edildi;
- Ölkədə qazlaşdırma 96 faizə çatdı;
- 345 subartezian quyusu qazıldı;
- 1300 kilometr yol çəkildi;
- Ölkəyə 3 milyon 170 min xarici qonaq gəldi;
- Şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil təqdim edildi;
- Əlilliyi olan şəxslərə 600 avtomobil verildi;
- Ölkədə 98 min yeni iş yeri açıldı;
- DOST Agentliyi və Mərkəzi fəaliyyətə başladı;
- 12 min şəhidin 18 min vəərəsinə 11 min manat birdəfəlik ödəmələr verildi;
- Ünvanlı sosial yardım artaraq 209 manata yüksəldi.

Artan nüfuz, daim möhkəmlənən beynəlxalq mövqe

Keçən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirildi. Həm siyasi, həm mədəni, həm də idman yarışlarına evsahibliyi edən Azərbaycan bununla uğurlar qazanır və ölkəyə turist axını yüksəlir. Son iki ilin statistikasına da bunu təsdiqləyir.

Bu tədbirlər əlbəttə ki, cənab İlham Əliyevin uğurlu xarici diplomatiyasının Azərbaycanı qazandırdığı siyasi dividendlər sayəsində reallaşır.

Ardı 4-cü səh.

## Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilib

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayət deyil, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturunu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci,

hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yeni əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında ham nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü “Şimal-Cənub nəqliyyat dəhlizi”nin tərkib hissəsidir. Hazırda Rusiya sərhədində qədar yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.

Paralel olaraq Astara şəhərindən İran sərhədində qədar yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomatlarını Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdi və “Şimal-Cənub nəqliyyat dəhlizi”nin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.

Ardı 2-ci səh.

## Aqroparklar müasir dövrün təsərrüfat formasıdır

Azərbaycanda da bu yeniliyə geniş meydan verilir

Dünyada əhalinin sürətlə artması ərzağa olan tələbatı da yüksəltdi. Buna görə də hazırda kənd təsərrüfatında müasir texnika və texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Digər tərəfdən, torpaqların çox hissəsi yüz illərlə istifadə edildiyi üçün məhsuldarlıq qabiliyyətini itirir. Bu səbəbdən torpaqların məhsuldarlığını qorumaq üçün aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqi zərurətə çevrilib.

Bunun üçün isə kənd təsərrüfatına kapital qoyulmasını artırmaq lazımdır. Lakin banklar və digər maliyyə təşkilatları aqrar sektora kredit verməkdə o qədər də maraqlı deyillər. Müasir dövrə banklar daha gəlirli və tez fayda gətirə bilən layihələrin maliyyələşməsinə üstünlük verirlər. Kənd təsərrüfatında isə belə layihələri aqroparkların təmsilində həyata keçirmək mümkündür. Aqroparklarda yeni texnika və texnologiyaların tətbiqi sayəsində yüksək məhsuldarlıq əldə edilir.

Ardı 5-ci səh.

## Uğurlu inkişaf strategiyası

Prezident İlham Əliyevin yeni dövlət idarəçiliyi texnologiyaları Azərbaycan Respublikasının innovativ inkişafının təminatçısıdır

Azərbaycan Respublikası uğurlu inkişaf etməkdədir və praktiki olaraq ötən ilin nüfuzlu beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə bu inkişaf innovativ xarakter daşıyır.

Ölkə inkişafının innovativ olmasının bir göstəricisi də ondadır ki, 2020-ci il yanvar ayının 21-də başlanacaq 50-ci Davos Dünya İqtisadi Forumunun gündəliyinə daxil edilmiş və global əhəmiyyət daşıyan davamlı inkişaf və iqlim dəyişmələri problemləri artıq uzun müddətdir ki, ölkənin iqtisadi və sosial inkişafının əsas prioritetidir. Beynəlxalq təşkilatların hesabatları bunu sübut edir.

Tarixi baxımdan qısa müddətdə müşahidə edilən belə sürətli və innovativ inkişaf strategiyasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilmişdir. Müstəqilliyin bərpa edilməsindən cəmi 30 ildən az bir müddət ötməsinə, müstəqilliyin ilk illərinin çox mürəkkəb və dövlətçilik üçün böyük risklər şəraitində

keçməsinə, ölkənin hərbi təcavüzə məruz qalması və işğal nəticəsində ərazilərin əhəmiyyətli bir hissəsinin iqtisadi, sosial və humanitar dövriyyədən çıxarılmasına, sayı milyondan çox olan qaçqın və köçkün ordusu və onların problemləri ilə üzlaşmasına baxmayaraq, Azərbaycan Respublikası bütün bu çətinliklər şəraitində uğurlu inkişaf etmişdir. Bu inkişaf son 16 ildə öz kəmiyyət və keyfiyyət göstəriciləri ilə çox uğurlu olmuşdur və beynəlxalq təşkilatlar bu faktı öz hesabatlarında yüksək dəyərləndirir, Azərbaycan Respublikasının müasir inkişaf göstəricilərinə görə dünya liderləri sırasına daxil edirlər. Beynəlxalq statistikaya əsasən bu gün Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahədə qazandıdığı uğurlar yüz illər tarixi olan “böyük yeddilik” (G7), “böyük iyirmiik” (G20), Avropa Birliyi (EU), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvləri olan ölkələr səviyyəsindədir və bir sıra hallarda onlardan da üstündür.

Ardı 4-cü səh.

## AÇG indiyədək yarım milyard ton neft verib

Prezident İlham ƏLİYEV: “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”



Ötən ilin son günlərində Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından neft hasilatı 500 milyon ton çatıb. Bu barədə AÇG-nin operatoru BP şirkəti layihədəki tərəfdaşları adından məlumat verib.

AÇG-də BP, SOCAR, “Chevron”, İNPEX, “Equinor”, “ExxonMobil”, TPAO, İTOCHU, ONGC Videsh Ltd (OVL) şirkətləri tərəfdaşlıq edirlər. 1997-ci ilin noyabrında “Çıraq” platformasından hasilat əldə olunduğu vaxtdan indiyədək AÇG-dən çıxarılan yarım milyard ton neft Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Qərb ixrac boru kəməri vasitəsilə Gürcüstanın və Türkiyənin ərazilərindən keçməklə Bakı yaxınlığındakı Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql olunub.

AÇG yataqları açıq dənizdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Bu yataqların meqastrukturu Xəzər dənizinin altında 2000-3500 metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasile lay dəstələrini əhatə edir. 1994-cü il sentyabrın 20-də AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanandan bəri onların işlənməsinə təxminən 38 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.

Ardı 5-ci səh.



# Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilib

## Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib

**Əvvəlki 1-ci səh.**

Əlbəttə, keçən il "Şərqi-Qərbi nəqliyyat dəhlizi" üzrə daha çox yük daşınmışdır. Bu da təbii, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərqi istiqamətindən yox, eyni zamanda, Rusiyadan, Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ildən bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.

Bu il investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdığ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaq.

Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görülməkdir. Eyni zamanda, mənim göstərişimlə yeni taksilərin avtomatlaşdırılması da gətiriləcəkdir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb yoxsa yox və yeni taksilərlə hər hansı nə vaxt gətiriləcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri **Ramin QULUZADƏ** dedi: Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istədim ki, Azərbaycan 1500 ədəd "London taksisi" fəaliyyət göstərir. Bizim nazirliyin

tabelində 1200 ədəd "London taksisi" vardır. Sizin tapşırıqınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd "London taksisi" sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqqa deyil, elektrikle işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir.

**Prezident İlham ƏLİYEV:** İndi bizim digər şəhərlərimizdə taksilərin xidməti hansı səviyyədedir?

**Ramin QULUZADƏ:** Cənab Prezident, biz regionlarda bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq.

**Prezident İlham ƏLİYEV:** Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə ne qədər taksilə fəaliyyət göstərir? Taksilə avtomatlaşdırılmasının nə səviyyədedir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksilə xidmətləri olsun. Müasir taksilə dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan karta hesablaşmaya keçməliyik, taksometrler quraşdırılmalıdır. Yeni taksilə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.

Bu eyni zamanda avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz

hər il ölkəmizə 300 avtobus gətirdirik. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnədir. Digər şəhərlərdə ne qədər avtobus fəaliyyətdədir, ne qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənar qalmamalıdır.

Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var?

**Ramin QULUZADƏ:** Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən "MAN" tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlara səviyyəsinə yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq.

**Prezident İlham ƏLİYEV:** Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutları yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri - bütün bunlar mütləq diqqət mərkəzinə alınmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların ne qədər faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.

Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən

yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıb. Ancaq bizim bir çox yükümüzü xarici şirkətlər daşıyır. Bu da onulma bağıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomatlaşdırılmış, tirlər yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının ne qədər faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyəti nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur yoxsa yox? Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də gələcək kreditlər verə bilərik. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoruna yüksək tələmələr inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınır. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin.

Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinə təməl qoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi "Bakutel" sərəhsiz çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görülməkdir, bu barədə məlumat verin.

**Ramin QULUZADƏ:** Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiber optik kanal gələcəkdə Avropa və Asiyaya birləşdirən bir xətt olacaqdır. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə in-

terneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyəti internetdən istifadə üçün bu işlər görülməkdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il "Bakutel" sərəhsiz də maraqlıdır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.

**Prezident İlham ƏLİYEV:** Buna da çox diqqət yetirmək lazımdır. "Bakutel" artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərəhsiz və konfransdır. Bu sərəhsiz və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüşməsinə də davam etdiririk. Bir halda ki, Azərbaycan bu sahədə görülən işlərə yüksək qiymət verir. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevriləcəkdir. Ona görə ötən il noyabrda Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycan internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıb. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.

Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevdindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qoruyub və biz öz potensialımızı artırımalıyıq.

Omanın Sultanı

əlahəzrət

Heytəm bin Tariq Al Səidə

Əlahəzrət!  
Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında dostluq münasibətiləri birləşdirir. İnənəm ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvafiqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşılıqlı ali fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2020-ci il

X.B.Yusifzadənin

90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

1. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyinin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, qoşkəmil neftçi alim və geoloq, akademik Xoşbəxt Bağlı oğlu Yusifzadənin adının verilməsini təmin etsin.

2. Bakı şəhəri, Sabuncu rayonunun Pirsəği qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağlı oğlu Yusifzadənin adı verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2020-ci il

## Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib



Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərin uğurlu inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Serjio Mattarella'nın Bakıya və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7 faiz artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5 faizlik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyatı alıb.

Energetika naziri İndiya kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son 2 ildə İtaliya istiqamətində Azərbaycan məhsulu 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları

və 43,7 min ton neft-kimyə məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrində İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığının möhkəmləndirilməsinə layihə kimi TAP-in əhəmiyyətindən danışıb: "Bu il "Cənub qaz dəhlizi" istismara verilməkdir və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin 90 faizdən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnənəm ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcəkdir. Təhlükəsiz, saxələndirilmiş və rəqəbatədəvamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə verilməkdir".

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın saxələndirilməsi və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində görülən tədbirlərdən də bəhs edib.

İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlığa iştirakə dəvət edib.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilib

## Vilayət EYVAZOV: "Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək"

Yanvarın 15-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində görülmiş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Pre-



zidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin östən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Şəhlab Bağirov hesabət dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsən və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində heyətə keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hətərətli dövlət qayğısı ilə əhatə olduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirdi ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təminatı, qanunvericilik və digər hüquqpozmalardan qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.

Sonda östən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər nazirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.

## MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupu Milli Məclisə seçkilərin uzunmüddətli monitorinqinə başlayıb

Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratizasiya, parlamentarizmin inkişafını və vətəndaşların seçki hüquqlarına riayət olunmasını monitorinqi beynəlxalq institutunun (MDB PA DIMBI) direktoru vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclis seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıblar.

AZƏRTAC xəbər verir ki, uzunmüddətli monitorinq mərhələsində heyətə keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DIMBI-nin Bakı filialının əməkdaşları da iştirak edirlər.

Uzunmüddətli monitorinq proqramına əsasən yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Panahov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev ilə görüşüblər.

Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdə Məzahir Panahov MDB PA-nın nümayəndələrini deputatlığa namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçıların hüquq mədəniyyətinin artırılması üçün heyətə keçirilən tədbirlər barədə məlumatlandırıb. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seç-

ki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar.

MDB PA-nın nümayəndələri 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, yanvarın 17-də start veriləcək seçkiqabaq təşviqatın aparılmasına dair bir sıra sualları səsləndiriblər. Görüş iştirakçıları seçkiqabaq təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadədə artan feallıq barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə seçkilərdə bağlı tədbirləri maraqlandıran məsələlər ətrafında

Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7 milyard 328,4 milyon manat icra edilib.

Östən il dövlət büdcəsinin xərcləri 96,9 faiz və ya 24 milyard 404,8 milyon manat icra olunub ki, bu da 2018-ci ildə müqayisədə 1 milyard 673,2 milyon manat və ya 7,4 faiz çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13 milyard 514,4 milyon manatı və ya 55,4 faizi cari xərclərə, 9 milyard 366,1 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1 milyard 524,3 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Keçən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 714,2 milyon manat icra olunub.

2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2 milyard 22 milyon manat kəsirdən 1 milyard 816,8 milyon manat və ya 9,9 dəfə azdır. Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vəsaitlərinin satılmasından, dövlət əmlakının özəlləşdirilməsindən əxəl olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.

Östən ilin icmal büdcəsinin gəlirləri 33 milyard 818,3 milyon manat olub ki, bu da proqnoza nisbətən 4 milyard 583,5 milyon manat və ya 15,7 faiz, 2018-ci ildə müqayisədə isə 2 milyard 893,6 milyon manat və ya 28,4 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 364,3 milyon manat vəsait transfert edilib.

2019-cu ildə dövlət büdcəsinin maliyyələşdirilmə təşkilatların ödənişli xidmətlərindən 590,1 milyon manat, sair daxilolmalardan 164,5 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.

2019-cu ilin icmal büdcəsində 7 milyard 342,7 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza (1 milyard 863,9 milyon manat) nisbətən 5 milyard 478,8 milyon manat və ya 3,9 dəfə çoxdur.

MDB PA DIMBI-nin Bakı filialında görüşlərin nəticələri ilə bağlı işçi müşavirə keçirilib. Müşavirədə uzunmüddətli monitorinq mərhələsində DIMBI-nin Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərlərində və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.



## AMEA Rəyasət Heyətinin iclası keçirilib

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli "Vətəne xidmətə görə" ordenini, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə "Şöhrət" ordenini və akademik Vaqif Fərzəliyevə "Şərəf" ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatlardan AMEA-nın həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd edib ki, ötən ilin noyabr ayında başlayan laboratoriya və şöbələr elmi müəssisələr, elmi müəssisələr isə təbii elmlər bölmələr qarşısında öz hesabatlardan təqdim ediblər. Akademik bu gündən etibarən isə hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabatını verdiyini, ilkin olaraq, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatının müzakirəsinə başlanıldığını vurğulayıb.

AMEA-nın fəaliyyətinin müasir dünyanın çağırışları və ölkə başçısı İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qurulmuş üçün hazırda akademiya geniş islahatlar aparıldığını deyən Ramiz Mehdiyev Azərbaycan elminin inkişafında xüsusi yeri olan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin də özünə xüsusi vəzifələr düşdüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, hazırda "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf programı"nın icrası istiqamətində işlər gedir. Programda Elmlər Akademiyasının yeni mərhələdə inkişafı üçün bir sıra vəzifə və prioritetlər müəyyənləşdirilib. Bu programın icrası dövlətin elm qarşısında müəyyənləşdirilmiş vəzifələrinə həyata keçirilməsində akademiyanın yaxından dəstək verəsinə geniş imkanlar yaradacaq.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilatı fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rəsim Əliyev məruzə ilə çıxış edib. O, bölmənin elmi-təşkilatı fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA ümumi yığıncağının, Rəyasət Heyətinin qərarlarının, AMEA prezidentinin sərəncamlarının icrasına xüsusi diqqət verildiyini qeyd edib. Alim hesabat illik bölmə müəssisələrinin ölkə Prezidentinin təşəbbüsü ilə təşkilatın 9 dövlət proqramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.

R.Əliyev hesabət illik fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirdi.

Məruzəçi 2019-cu ildə FRTEB üzrə çap edilmiş elmi əsərlərin ümumi sayının 1979 olduğunu, alimlərin 1105 məqaləsinin dərc olunduğunu, onlardan 480-nin "Web of Science" və "Scopus" bazalarına daxil olan impact faktorlu jurnal və konfrans materiallarında yer aldığı qeyd edib. Bölmə üzrə alimlərin əsərlərinə 12 min 66 istinad olduğunu söyləyib. Bildirib ki, ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impact faktorlu 40-dan artıq olan məşhur "Nature" jurnalında dərc olunub. "Clarivate Analytics" şirkətinin təhliləsinə əsasən, bölmənin elmi istiqamətləri üzrə dərc olunan məqalələrin sayına görə 2019-cu ildə Azərbaycan regionunda 1-ci yerdə qərarlaşıb.

Qeyd edilib ki, cari ildə "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması üçün təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 2018-ci il 10 dekabr tarixli sərəncamına müvafiq olaraq "Elmi kadrlar" Milli İnformasiya Sistemi yaradılıb. Həmçinin dövlət başçısının "Azərbaycan dilinin globallaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli sərəncamına müvafiq olaraq "Milli Transliterasiya Sistemi" yaradılıb.

Akademik e-əlmün şəbəkə platforması olan "AzScienceNet" Elm Kompüter Şəbəkəsi infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının

"AzScienceNet" şəbəkəsinin Data Mərkəzinə saxlanılması və Hosting xidmətlərinin dəstəklənməsi, resurslarından səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlərin davam etdirildiyini deyib. E-əlm və e-təhsilin şəbəkə infrastrukturuna "AzScienceNet" və "AzEduNet"ə inteqrasiya olunub, GEANT-a çıxışlar təmin edilib və bununla da Azərbaycan alimlərinin Avropanın elm və təhsil qurumları ilə onlayn əməkdaşlıqları üçün geniş imkanlar yaradılıb.

Məruzəçi bölmənin elmi müəssisələri tərəfindən 9 beynəlxalq və 4 respublika səviyyəli konfransların keçirildiyini, 10 elmi jurnalın nəşr olunduğunu, Azərbaycan və ingilis dillərində nəşr edilmiş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin çap olunduğunu bildirdi: "Bu jurnallarda dərc olunan məqalələrin təxminən 20 faizi xarici ölkə alimlərinin məqalələridir. Jurnalların 5-i artıq "Web of Science" və "Scopus" bazalarına daxil edilib. "Tətbiqi və hesablama riyaziyyatı" jurnalı impact faktoruna görə keçmiş SSRİ-də 1-ci, Avropada 4-cü, dünyada 10-cu yerdədir. "Azərbaycan Riyaziyyat Jurnalı" və "Azərbaycan MEA RMI-nin Əsərləri" jurnalı "Web of Science" bazasına, "Tətbiqi və hesablama riyaziyyatı" jurnalı, "Azərbaycan Riyaziyyat Jurnalı", "Azərbaycan MEA "Xəbərləri" jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriyasının "Riyaziyyat" buraxılışı, "Energetikanın problemləri jurnalı" "Scopus" bazasına daxildir".

AMEA-nın vitse-prezidenti, akademik R.Əliyevin FRTEB-in illik hesabatı ilə bağlı məruzəsi dinləniləndikdən sonra hesabat ətrafında fikirlər və təkliflər səsləndirildi.

Tədbirdə akademik Ramiz Mehdiyev bölmənin illik hesabatına dair çıxış edib. Akademik bölmənin növbəti mərhələ üçün vəzifə və tapşırıqları müəyyənləşdirilərkən Prezident İlham Əliyevin akademiya qarşısında irəli sürdüyü tapşırıqlar, dövlət proqramları və strategiyalar, həmçinin "AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf programı"nın müvafiq müddəalarının nəzərə alınmasını, bölməyə daxil olan hər bir institutun dövlət maraqlarından irəli gələn məsələlərin həllinə töhfə verməsini, dövlət elmi-texniki layihələrinin ekspertizəsi prosesində fəal iştirak etməsini, intellektual potensialın bu istiqamətə yönləndirilməsini zəruri olduğunu bildirdi.

Qeyd edilib ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi ölkə iqtisadiyyatında yüksək texnologiyalara əsaslanan elm-təhsil sahələrində xüsusi əhəmiyyətə malikdir. Bölmənin elmi-təhsil sahələrində fəal iştirak etməsini, intellektual potensialın bu istiqamətə yönləndirilməsini zəruri olduğunu bildirdi.

AMEA-nın vitse-prezidenti, akademik Ramiz Mehdiyev "Azərbaycanın inkişafında XXI əsrin çağırışlarına uyğunlaşdırılan Lider" adlı kitabı çapdan çıxıb. AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərini nəticəsindədir. "Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmaq deyil. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun haqqı miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının benzersizliyi mahiyyət etibarilə həç də təsadüfi deyil" - bu fikirlərlə başlayan kitab Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra ölkəmizin sükəni üçün böyük bacarıqla idarə edən Prezident İlham Əliyev haqqında kitabın bir fəsilidir.

Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə, yeni minilliyin əvvəlində Azərbaycanın üzlaşdığı təhdidlər, XXI əsrin əvvəlində reallaşan, dövlətin inkişafının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlərin öhdəsindən gəlmək, Azərbaycanın inkişafı ilə bağlı gəlməli sualları həyata keçirmək və İlham Əliyevdən Ümummilli Lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi vəzifələr tələb

## AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akademik burada müxtəlif sahələrlə əhatə edən coxistiqamətli elmi tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, son illər akademiya beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanıb. Ölkəmizdə dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də six əlaqələrin olduğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Semimi qəbulu görə akademik Ramiz Mehdiyev minnətdarlığını bildirdən Strasburq Universitetinin rektoru Mişel Deneken Azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirdi.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Universitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb. Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalandı. İstiqamətində razılıq əldə olundu. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya institutları ilə birlikdə "İdeyalar gecəsi 2" adlı tədbir də keçiriləcək.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri - akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Azərbaycan-Fransız Universiteti (UFJZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFJZ-in direktoru Vazeh Gərov, baş katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqanı iştirak ediblər.

## Akademik Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi katibi İradə Əliyeva akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarını səsləndirib. O, mükafatın diplomu, dög nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəklilə xatirə plaketini akademikə təqdim edib.

Xatırladıq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının heçqı üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın "Beynəlxalq Qızıl Ulduz" medali ilə təltif edilib.

## Qazax və Ağstafa rayonları istiqamətində düşmənin tərxiatlarının qarşısı alınıb

Azərbaycan-Ermenistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəni həyata keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd divizionunun döyüş mövqelərinə qarşı düşmənin tərxiatları qarşısı alınmışdır.

Yanvarın 15-də saat 16:00 radələrində başlayaraq Qazax rayonunun Məzəm kəndi istiqamətində sərhəd döyüş mövqelərində Qazax rayon mərkəzində Məzəm kəndinə gedən avtomobil yolu Ermənistan İcavan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Düşmənin tərxiatının qarşısı alınıb, sərhəd döyüş mövqelərimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə sudsurulub.

"Azərbaycan"

## Akademik Ramiz Mehdiyev "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdırılan Lider" adlı kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafında XXI əsrin çağırışlarına uyğunlaşdırılan Lider" adlı kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərini nəticəsindədir.

"Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmaq deyil. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun haqqı miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının benzersizliyi mahiyyət etibarilə həç də təsadüfi deyil" - bu fikirlərlə başlayan kitab Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra ölkəmizin sükəni üçün böyük bacarıqla idarə edən Prezident İlham Əliyev haqqında kitabın bir fəsilidir.

Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə, yeni minilliyin əvvəlində Azərbaycanın üzlaşdığı təhdidlər, XXI əsrin əvvəlində reallaşan, dövlətin inkişafının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlərin öhdəsindən gəlmək, Azərbaycanın inkişafı ilə bağlı gəlməli sualları həyata keçirmək və İlham Əliyevdən Ümummilli Lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi vəzifələr tələb

etdiyini yazan akademik Azərbaycanın inkişafında 2003-cü ilin oktyabrından başlayan yeni mərhələnin mahiyyətini təhlil edib: "Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyalar əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı". İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında keyfiyyətə yeni mərhələnin əsasını qoyulduğunu vurğulayan akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin öz vəzifələrini icrasına "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" (noyabr 2003), "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının dövlət proqramının təsdiq edilməsi haqqında" (2004-2008) (fevral 2004) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafının sürətini müəyyən edərək start verdiyini bildirdi.

Kitabda qeyd olunur ki, hərərəfli dünyəşləndirilmiş iqtisadi siyasət sayəsində Azərbaycanın xeyli irəliləməsi, nəfətləndirilməsi əhəmiyyətli dərəcədə azalmadı. "Nəfətdən asılı dövlət" modelinin artıq keçmiş qalaraq iqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar qazanılması, dövlətin sahibkarlığa və aqrar sənəyə kompleksinə ciddi kömək göstərəcəsi, bu illər ərzində vergi-büdcə siyasətinin iqtisadi artımın ən mühüm amilinə çevrilməsi, Azərbaycanın ərzaq mallarının öhsəriyyəti üzrə özünü təmin etmək səviyyəsinə çatması, ölkənin güclü ordusu və güclü xarici siyasətini olması, ictimai-siyasi sabitliyin, ıra intizamının təmin edilməsi, vətəndaşların hər sahədə məsuliyyətinin artırılması, həmçinin ölkə rəhbərliyinin ölçülib-biçilmiş

hərəkətləri Azərbaycanın qüdrətli dövlət olmasını göstərir və bütün bunlar dövlət səviyyəsində aparılan islahatların əsasını təşkil edir. Müəllif Azərbaycanda həyatın bütün sahələrində islahatlar strategiyasını müəyyənləşdirən Prezident İlham Əliyevin təşəbbüsləri deyil, dünyanın müxtəlif ölkələrində də fəaliyyətinin çox yüksək qiymətləndirildiyini qeyd edib. Türkiyənin NTV telekanalına müsahibəsində İlham Əliyevin əsl siyasətçi olduğunu nəzərə çatdıraraq ABŞ dövlət katibinin Avrasiya regionunda münasiflər və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mann Azərbaycan xalqının İlham Əliyevin təmsilində çox yaxşı Prezidenti olduğunu vurğulayaraq əlavə edib: "Hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, nəfətdən alınan gəlirlər sırası vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək".

Bundan əlavə, kitabda "The American Interest" nəşrinə Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, "Azərbaycan müstəqillik günündən sonra" adlı kitabın müəllifi Svante Kornellin məqaləsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların, onların reallaşdırılması üçün təhlili təqdim edilib: "S.Kornellin fikrincə, ölkədə cari islahatlar əsl vaxtına düşüb. Budəfəki islahatlar 2015-ci ildə neftin qiymətinin azalması ilə bağlıdır, hərçənd Azərbaycan bədən bundan əvvəl də islahatlar aparılırdı. Məsələn, 1999-cu ildə Norveç modelində Dövlət Neft Fondu yaradıldı. 2012-ci ildə Azərbaycanda "ASAN xidmət" işə salındı". Müəllif hesab edir ki, "ASAN xidmət" sayəsində vətəndaşlarla dövlət qulluqçuları arasında əlaqələr

məhdudlaşdırılıb, korrupsiya faktları aradan qaldırılıb.

Kitabda dünyanın aparıcı nəşrlərindən olan "Harvard Business Review" jurnalında (sentyabr 2000-ci il) dərc edilmiş "Tanınmış lider olmağın yolu" sərfəhli məqalənin müəllifləri Robert Ooffi və Harret Conson fikirləri dərc olunub. Onlar yazırlar: "İntuisiya siyasi liderin əvəz edilməz keyfiyyətidir. Belə adamlar haqqında deyirlər ki, onlar şəraitə yaxşı hiss edirlər. Onlar ətraf mühitdən gələn siqnalı instinktiv olaraq qəbul edir və nə baş verəcəyini əvvəlcədən duya bilirlər, hərçənd bu hadisələrin bütün təfərrüatını onlara heç kəs izah etməyib. O, ən kiçik eynamların mənasını başa düşür və müştəriyə qabiliyyəti az olan insanların nəzərindən qaçan cəmiyyətdə əhvali-ruhiyyənin cüzi dəyişmələrini izləyir. Bütün görkəmli şəxsiyyətlər kəskin intuisiyaya malik olan insanlardır".

Kitabın "Postneft dövrünün islahatları" adlı bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin postneft dövründə iqtisadiyyatı bacarıqla idarə edərək ölkəni yeni inkişaf yollarına çıxarmasında, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici qoşların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri altında baş vermış qisamüddətli tənzümlü 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iqtisadi artımla əvəz olumasından danışırlar. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qısa müddətdə mühüm qərarların qəbul edilməsinin əsas istiqamətlərindən söz açılır.

AMEA-nın "Elm" nəşriyyatında çıxan və 168 səhifədən ibarət olan əsərdə öz əksini tapan materiallar Azərbaycan və rus dillərində təqdim edilmişdir.

## Heydər Əliyev Fondu bullyoz epidermoliz xəstəliyi olan uşaqları dərman preparatları ilə təmin edib



Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.

AZƏRTAC xəbər verir ki, fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astarə, Biləsuvar, Xızı, İmişli, Qazax, Masallı, Sabirabad və Şamaxı olaraq bir il ərzində istifadə edilmiş nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.

Xatırladıq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindədir. Əhəlinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından



iştirak edən fond eyni zamanda "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", üreğ qüsurlu uşaqların əməliyyatına dəstək, "Koxlear implantasiya" kimi layihələr həyata keçirir.



## "AzerGold" QSC ali məktəblərlə əməkdaşlığı uğurla davam etdirir

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölvən metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Səhmdar cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərlə əməkdaşlıq əlaqələrinin uğurla davam etdirir.

Belə ki, öten il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMIU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti (ATU) ilə müvafiq razılaşmalara uyğun olaraq aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyətlərinin Çovdar filiz emalı sahəsinə bir sıra səfərləri təşkil olunub. Səhmdar cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyub, ustad dərsləri keçərək müxtəlif təqdimatlar edib, eləcə də stimullaşdırıcı tədbirlər vasitəsilə peşəkar mütəxəssislərin yetişdirilməsinə öz töhfələrini veriblər.

Öten il ərzində cəmiyyətin inzibati binasında və Çovdar filiz emalı sa-



hənsində yaz və yay istehsalat-təcrübə proqramlarını uğurla başa çatdırmış 52 tələbəyə cəmiyyətin sertifikatları təqdim edilib. Həmçinin hər iki təcrübə proqramı iştirakçıları arasında keçirilən ənənəvi "Mənim təcrübə hekayəm" adlı yazı müsabiqəsinin qalibləri də mükafatlarla layiq görüldülər.

"AzerGold" QSC-nin mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə geoloji-keşfiyyat və dağ-mədən sənayesinin özəllikləri, "Universitetlərdə karyeraya uğurlu keçid", "Respublika ərazisində nəcib və ölvən metal yataqlarının proqnostik göstəriciləri və

onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri" kimi mövzularla seminar-mühazirələr təşkil edilmişdir. Bununla yanaşı, "AzerGold" QSC ADA Universiteti, BDU, AzMIU, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, UTECA, ADNSU, ADAU, Bakı Biznes və Kooperasiya universitetlərində təşkil olunmuş ümumilikdə 12 karyerə sərğisində iştirak etmişdir.

"AzerGold" QSC-yə fərdi qaydada təcrübə keçmək üçün müxtəlif yerli və xarici ali təhsil ocaqlarının tələbə və məzunları da mütəmadi olaraq müraciət edirlər. Səhmdar cəmiyyət həmin

gənclərə müvafiq sahələrdə öz bilik və bacarıqlarını artırmaqda daim dəstək olur, onları təcrübə keçmələri üçün lazımı şərait yaradır. Son olaraq Azərbaycan Dövlət Universiteti, Bakı Mühendislik Universiteti, Türkiyənin Karadeniz Teknik və Namik Kemal universitetlərinin, Almaniyanın Freyberg və Klausthal Texnologiya universitetlərinin müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlandıq tələbə və məzunlara "AzerGold" QSC tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2019-cu ildə "AzerGold" QSC daha 3 ali məktəb - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Tərəflər bu ildən etibarən dağ-mədən sahəsində müasir peşə tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasını istiqamətində birgə əməkdaşlıq edəcəklər. Məlumat üçün bildirik ki, cari ildə də ali məktəblər, eləcə də elmi-tədqiqat müəssisələri ilə birgə yeni əməkdaşlıq layihələrinin icrası nəzərdə tutulur.

"Azərbaycan"




# Uğurlu inkişaf strategiyası

Prezident İlham Əliyevin yeni dövlət idarəçiliyi texnologiyaları Azərbaycan Respublikasının innovativ inkişafının təminatçısıdır

Əvvəli 1-ci səh.


Tarixi baxımdan qısa bir zamanda iqtisadi, sosial və humanitar sahədə əhəmiyyətli nəticələrin əldə edilməsi yalnız yüksək səviyyədə həyata keçirilən və müasir elmə əsaslanan dövlət idarəçiliyinin nəticəsidir. Effektiv idarəçilik insan fəaliyyətinin bütün sahələri üçün çox önəmlidir. Lakin dövlət idarəçiliyində müasir elmə əsaslanan düzgün proqnozların verilməsi və yeni texnologiyaların tətbiqi ham milli, ham da beynəlxalq iqtisadi, sosial, ekoloji və hərbi təhlükəsizliyi, hazırkı və gələcək nəsillərin rifahını təmin edən davamlı inkişaf və inklüziv cəmiyyətin qurulması üçün olduqca əhəmiyyətlidir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası belə milli idarəçiliyə əsaslanır. Beynəlxalq təşkilatların rəsmi hesabatları da bunu göstərir.

Müasir effektiv idarəetmənin ən vacib şərtlərindən biri mövcud ehtiyatların səmərəli idarə edilməsidir. Bu, bütün maddi mənbələrə, o cümlədən enerji ehtiyatlarına da aiddir. Ölkə Prezidenti İlham Əliyev son həftələrdə enerji təhlükəsizliyinə və enerji səmərəliliyinə aid bir sıra görüşlər keçirmiş, təyinatlar olmuş və qərarlar qəbul etmişdir. Enerji səmərəliliyinin yüksək olması, eyni zamanda, resursların idarəedilməsinin, ümumiyyətlə, idarəetmənin yüksək səviyyədə olmasının xarakterizə edir. Az enerji sərf edərək daha çox məhsulun istehsalı onun maya dəyərini aşağı salır ki, bu da iqtisadi baxımdan əlverişlidir. Nəzərə alındı ki, bu gün dünyada istifadə olunan enerjinin 70 faizindən çoxu bərpa olunan mənbələrdən alınır, belədən enerjiden məsuliyyətlə istifadənin gələcək nəsillər və ümumiyyətlə, davamlı inkişaf üçün əhəmiyyətli daha aydın görünür. Nəhayət, eyni iqtisadi nəticə əldə etmək üçün daha az enerji sərfiyyatı atması enerji təsəvvürünün qazılmasını azaldır, global iqlim dəyişmələrinə təsirləri zəiflədir. Qlobal iqlim dəyişmələri 2020-ci ildə keçirilən Davos Dünya İqtisadi Forumunun gündəliyində olan əsas məsələlər sırasındadır. Bu səbəbdən beynəlxalq təşkilatlar enerji səmərəliliyinə xüsusi diqqət yetirir və bu prosesi daimi nəzarətdə saxlayırlar. Dünya Bankı bu prosenin müxtəlif ölkələrdə monitorinqini keçirir və nəticələrini dərc edir. Azərbaycan üçün 2020-ci il üçün mövcud və dərc olunmuş məlumatlar aşağıdakı kimidir (Şəkil 1).



Şəkil 1. Azərbaycan Respublikasında və dünyada (orta) 1000 ABŞ dolları (alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə alınmaqla) ümumdaxili məhsul (ÜDM) üçün sərf olunmuş enerji (neft ekvivalenti, kg). Mənbə: Dünya Bankı, 2020.

Şəkil 1-dən göründüyü kimi, XXI əsrin ilk illərində Azərbaycan Respublikasında 1000 ABŞ dolları dəyərində məhsul istehsal edərkən 304,8 vahid enerji sərf edilirdi ki, bu da o zaman orta dünya göstəricilərindən iki dəfə çox idi. Qısa bir zaman kəsiyində Azərbaycan enerji səmərəliliyi bir neçə dəfə artıb və Dünya Bankının son dərc edilmiş məlumatlarına görə 1000 ABŞ dolları dəyəri olan məhsulun istehsalına ölkə yalnız 89,1 vahid enerji sərf edir. Hazırda Azərbaycanda enerji səmərəliliyi dünyanın orta göstəricisindən 30 faiz yüksəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət idarəçilik sahəsində həyata keçirilən innovativ inkişaf strategiyasının nəticəsində müstəqilliyini, bərpasından cəmi 30 il keçmiş Azərbaycan Respublikası enerji idarəedilməsi sahəsində artıq yüz illərlə tarixi olan bir sıra "böyük yeddilik" (G 7) qrupuna daxil olan ölkələr səviyyəsindədir və bəzilərinə isə geridə qoymuşdur (Şəkil 2).



Şəkil 2. "Böyük yeddilik" (G 7) ölkələri və Azərbaycan Respublikasında bir vahid enerjinin (1 kg neftə eyni enerjinin ekvivalenti) istifadəsi ilə istehsal olunmuş ÜDM-nin dəyəri (ABŞ dolları, alıcılıq qabiliyyəti pariteti (AQP) ilə). Mənbə: Dünya Bankı, 2020.



Son illərdə Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafı çox sürətli və innovativ olmaqla yanaşı, dünyanın XXI əsr üçün əsas prioriteti sayılan davamlı və eyni zamanda hər bir vətəndaşın rifahına müsbət təsir göstərən inklüziv inkişaf tələblərinə yüksək dərəcədə cavab verir. Bu səbəbdən bir çox nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu sahədə də qazandığı nailiyyətləri xüsusi qeyd edir və ölkənin yüksək reytingləri haqqında müətimdi olaraq hesabatlar dərc edirlər. Ölkə mətbuatında işıqlandırılan bu nailiyyətlər olduqca əhəmiyyətlidir. Lakin bezi hallarda həmin məlumatlar təsvir şəklində təqdim olunur. Göstərilən məlumatları təhlil etdikdə isə məlum olur ki, Azərbaycan Respublikasının nailiyyətləri təsvir edilənlərdən daha yüksəkdir və bir sıra hallarda dünya liderliyi səviyyəsindədir. Bunu bir neçə misalla göstərmək olar.


Azərbaycan Respublikası davamlı inklüziv inkişafın optimal idarəedilməsi sahəsində dünya lideridir. Məlum olduğu kimi, inklüziv inkişaf tərəqqinin əl bir yoludur ki, bu zaman ölkə hərtərəfli inkişaf edir və bu prosenin müsbət nəticələrini ölkənin bütün vətəndaşları hiss edirlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi balanslandırılmış iqtisadi, sosial və humanitar siyasət dünyada davamlı inklüziv inkişafın planlaşdırılması və idarə edilməsinin ən yaxşı nümunəsidir. Ölkənin hərtərəfli inkişafı və olduqca uğurlu sosial siyasət bunu sübut edir. Davos Dünya İqtisadi Forumunun inklüziv inkişafa həsr olunmuş son hesabatlarından, Dünya Bankının məlumatlarından aydın olur ki, Azərbaycan Respublikası bu sahədə yüksək nəticələr əldə etmişdir. Təsvir səviyyəsində beynəlxalq təsnifatə görə Azərbaycan Respublikası keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdədir və bu statusda bir sıra Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və "böyük yeddilik" (G7) üzvlərini geridə qoymuşdur. Bu, özlüyündə artıq çox yüksək nailiyyətdir. Lakin bu proseslərin təhlili vurğulamağa əsas verir ki, müasir dünyanın əsas prioriteti olan davamlı inklüziv inkişaf edən cəmiyyətin formalaşması və bu proseslərin səmərəli idarəedilməsi sahəsində Azərbaycanın nailiyyətləri daha yüksəkdir, hətta ölkə bu sahədə dünyada liderdir (Cədvəl 1, Şəkil 3).

Cədvəl 1. Avropa İttifaqı və seçilmiş ölkələrin iqtisadi imkanları və inklüziv inkişaf göstəriciləri. Məlumat mənbəyi: World Bank, 2020; World Economic Forum, Davos, 2018, 2019.

Ölkə	Inklüziv inkişaf indeksi (iii)	İli-yə görə qrupda tutduğu yer	İqtisadi imkanlara (adambaşına ÜDM) görə qrupda tutduğu yer	İqtisadi imkan və inklüziv inkişaf arasında fərq
Litva (EU)	4,80	1	1	0
Macarıstan (EU)	4,74	2	4	+ 2
Azərbaycan	4,69	3	26	+ 23
Latviya (EU)	4,67	4	5	+ 1
Polşa (EU)	4,61	5	2	-3
Rumıniya (EU)	4,43	10	15	+5
Türkiyə	4,26	16	7	-9
Rusiya Federasiyası	4,20	19	9	-10


Azərbaycanın bu ölkələr arasında reytinginin yüksək olması ilə yanaşı, digər məqam da çox önəmlidir. Belə ki, iqtisadi imkanlarına görə keçid ölkələri arasında 26-cı olmasına baxmayaraq, Azərbaycan davamlı inklüziv inkişaf göstəricilərinə görə bu qrupa aid olan ölkələr arasında 3-cü yerdədir, yəni öz imkanından 23 pillə yuxarıdadır (Cədvəl 1). Daha az maliyyə sərf etməklə daha yüksək nəticənin əldə edilməsi ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi yeni

texnologiyaların, innovativ iqtisadiyyatın və güclü sosial siyasətə bəhrəsidir. Nəticədə Azərbaycan Respublikası davamlı inklüziv inkişafın idarəedilməsi səmərəliliyinə görə (+23) dünyada birinci yerdədir. İkinci yerdə Çex Respublikasıdır (+13), üçüncü yeri (+8) bir sıra ölkələr, o cümlədən Koreya Respublikası, Sloveniya, İspaniya bölüşürlər (Şəkil 3).




Şəkil 3. Dünya ölkələrində inklüziv inkişaf naminə iqtisadi imkanlardan müxtəlif dərəcədə istifadə edilməsi: İqtisadi imkan və inklüziv inkişaf reytingləri arasında fərq. Məlumat mənbəyi: World Bank, 2020; World Economic Forum Reports, Davos, 2018, 2019.

Ölkənin hərtərəfli inkişafını və əhalinin rifahını yüksək səviyyədə təmin edən davamlı inklüziv inkişafın səmərəli və ən optimal planlaşdırılması və idarə edilməsi sahəsində Azərbaycanın dünyada liderliyi "böyük yeddilik" (G 7) ölkələri və Azərbaycan Respublikasının inklüziv inkişaf indeksinin (iii) hər vahidinə sərf edilmiş ümumdaxili məhsul (ÜDM) miqdarının müqayisəsində də aydın olur (Şəkil 4).



Şəkil 4. Inklüziv inkişaf indeksinin (iii) hər vahidinə sərf edilmiş adambaşına ÜDM (ABŞ dolları alıcılıq qabiliyyəti pariteti (AQP) ilə). Məlumat mənbəyi: World Bank, 2020; World Economic Forum Reports, Davos, 2018, 2019.

Şəkil 4-dən göründüyü kimi, beynəlxalq təşkilatların məlumatlarına əsasən, Azərbaycan Respublikası davamlı inklüziv inkişafın məqsədlərinə nail olmaq üçün G 7 ölkələri ilə müqayisədə 2-3 dəfə az vəsait sərf edir və hətta bu halda da daha yüksək nəticələr əldə edir. Odur ki, beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanın inklüziv inkişaf göstəriciləri bir sıra iqtisadi baxımdan yüksək imkanlara malik olan ölkələrdən daha üstündür. Bu ölkələrdən ABŞ, Yaponiya, İspaniya, İtaliya, İsrail, Portuqaliya, Yunanıstan və digərləri göstərilə bilər (Şəkil 5).




Şəkil 5. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr və Azərbaycan Respublikasının inklüziv inkişaf indeksleri. Məlumat mənbəyi: World Economic Forum Reports, Davos, 2018, 2019.

Azərbaycan Respublikasının inklüziv inkişaf indeksinin yüksək olması ölkədə həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət ilə yanaşı, dövlət idarəçiliyi sahəsində reallaşdırılan digər sistemli tədbirlər də təsir göstərir. Bunların arasında 2003-cü il ilə müqayisədə Azərbaycanda atmosfərə atılan və global iqlim dəyişmələrinə səbəb olan istixana qazlarının miqdarının istehsal olunmuş ÜDM-nin hər vahidinə görə 5 dəfə

azalması (mənbə: Dünya Bankı, 2020), ölkədə xarici borcun aşağı səviyyədə olması, uğurlu demografik siyasət, əhalinin yüksək səviyyədə məşğulluğu, median gəlirlərin artması və digər amillər aid edilə bilər. Bütün bu amillər indikatorlar kimi inklüziv inkişaf indeksinin hesablanmasında istifadə edilir.

Azərbaycan Respublikası sosial siyasət üzrə də dünya lideridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində ölkə əhalisinin çox böyük bir hissəsinin maddi durumu və sosial statusu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu proseslər son illərdə xüsusilə uğurlu olmuşdur. Azərbaycan Respublikasında uğurlu iqtisadi siyasət müvafiq sosial tədbirlərin həyata keçirilməsi üçün imkan yaratmışdır. Bu uğurlar bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Davos Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti professor Klaus Şvabın hazırladığı hesabatda da öz əksini tapmışdır. Həmin hesabatda 140 ölkənin iqtisadi imkanları və bu imkanların sosial siyasət, əhalinin rifahının yüksəldilməsi üçün nə dərəcədə istifadə edilməsi təhlil olunmuşdur. Təhlil edilən ölkələrin iqtisadi imkanları rəqabətlik, sosial siyasətin vəziyyəti isə əhali arasında gəlirlərin nə dərəcədə ədalətli bölünməsi əsasında müəyyən edilmişdir. Professor Klaus Şvabın hesabatında bezi seçmə ölkələrdə iqtisadi imkanlar və sosial siyasət sahəsində vəziyyət xüsusi təhlil edilmişdir. Belə bir müqayisəli təhlil 7 ölkə üçün: ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika Respublikası, Vyetnam və Azərbaycan Respublikasına aid həyata keçirilib (Şəkil 6). 6-cı şəkildə təsvir olunan sxem Davos Dünya İqtisadi Forumunun hesabatında verildiyi kimi oxucuların diqqətinə təqdim olunur. Şəkildən aydın görünür ki, Azərbaycan Respublikasında davamlı və inklüziv inkişaf üçün önəmli olan sosial siyasət ölkənin əsas prioritetidir. Ölkə Prezidenti İlham Əliyevin insan inkişafı mərkəzində yerləşdirən dövlət idarəçilik strategiyası uğurla həyata keçirilib.



Şəkil 6. İqtisadiyyat və sosial siyasət: seçilmiş G 7, G 20 ölkələri və Azərbaycan Respublikası. Məlumat mənbəyi: The Global Competitiveness Report, Davos, 2018, 2019.

Şəkil 6-dan aydın olur ki, təhlil edilən ölkələrdə iqtisadi imkanlar sosial siyasətdə fərqli şəkildə əks olunur. Kəmiyyət baxımından sosial siyasətin səmərəliliyi belə ardıcılıqla təqdim edilə bilər: Azərbaycan Respublikası - (+31), Vyetnam - (+8), Danimarka - (-11), Braziliya - (-15), Almaniya - (-18), Cənubi Afrika Respublikası - (-29), ABŞ - (-34). Son bir ildə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət bu göstəricilərin daha da yüksək olması üçün şərait yaradır.

Qazanılmış uğurların əsasında ölkə Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyində ilk dəfə tətbiq etdiyi innovativ, o cümlədən sinergetik, komplementar, kompensasion texnologiyalar, onların kompleks şəkildə istifadəsi durur. Bu texnologiyaların tətbiqi nəticəsində dövlət idarəçiliyində səmərəliliyin artması, daha az vəsaitin istifadəsi ilə daha əhəmiyyətli nəticələrin əldə edilməsinə, XXI əsrin əsas prioriteti olan davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşmasına nail olunur. Bu texnologiyalar dövlət proqramlarının milli proqramlara transformasiyası, iqtisadi layihələrin reallaşdırılması prosesində milli, xarici və beynəlxalq iştirakçıların maraqlarının nəzərə alınması və uzlaşdırılması, bilik, texnologiyaların və maliyyə resurslarının özəvsiz və güzəştli şərtlərlə mübadiləsinin özündə ehtiva edir.

Bu nailiyyətlər haqqında məlumatların yayılması və təbliği ölkənin gələcək inkişaf perspektivləri baxımından da əhəmiyyətlidir.

Urxa ƏLƏKBƏROV,  
Azərbaycan Respublikasının Prezidenti yanında  
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

## İslahatlar yeni uğurların təməlidir

Əvvəli 1-ci səh.

Ötən il Azərbaycanda keçirilən beynəlxalq toplantılar:

- Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü;
- Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü;
- Dünya dini liderlərinin II Zirvə Görüşü;
- UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası;
- V Ümumdünya Mədəniyyətərarası Diaqnoz Forumu;
- XV Avropa Gənclər Olimpiya Festivalı;
- Bədii gimnastika üzrə dünya çempionatı.

2019-cu ildə BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına, Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçdi.

Dünya dini liderlərinin II Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana 70 ölkənin dini liderləri gəldi.

UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında isə bir ilk yaşandı. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu günə qədər isə Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir.

Müşavirədə Prezident bildirdi ki, ötən il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər edib və bu səfərlər zamanı əlaqələrin daha da dərinləşməsi istiqamətində danışıqlar aparılıb, yeni sənədlər imzalanıb. Əlbəttə ki, bütün bunlar Azərbaycanın dünyada yüksələn nüfuzundan xəbər verir.

Bu gün Azərbaycan həm də dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. "Cənub qaz dəhlizi" isə bu il istismara verilecək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yuxarıda qeyd olunan neftlə yanaşı, Bakı-Tbilisi-Qars Şərq-Qərb neqliyyat dəhlizinin tərkib hissəsidir. Şimali Avropadan Hindistana, Çinə ən qısa yollar Azərbaycanı keçir. Bir sözlə, Azərbaycan beynəlxalq tranzit məkanı kimi də nüfuzunu getdikcə yüksəldir.

Bütün bu uğurlara nəzər yetirdikdə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurlu inkişaf edəcək, daha güclü dövlətə çevrilecək.

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"

## Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyembəryan rayonu istiqamətində adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Qızılcacılı kəndlərində, Bərd rayonunun Çinari, Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baq Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgər kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.

## Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinq Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anji Kəspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinq ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparacaqlar.

## KOBİA 150-dən çox sahibkarın sərəgilərdə iştirakına dəstək verib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ötən il 150-dən çox KOB subyekti 15 ixtisaslaşmış sərqi və yarmarkada ödənişsiz iştirak edib.

Bu dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərinin geniş auditoriyaya təqdim edib, satış imkanlarını genişləndirib, yeni biznes əlaqələri qurublar.

Sərqi və yarmarkaların təşkilində KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), biznes tərəf-

daşlıq platforması çərçivəsində BP, "AzerTelecom", "ZiraatBank", "PAŞA Holding" kimi şirkətlərlə əməkdaşlıq edib. Belə sərqi və yarmarkalarda startapların, qadınların, illiyyəti olan şəxslərin iştirakına xüsusi diqqət göstərilir.

2020-ci ildə də KOBİA ölkəmizdə və xaricdə keçirilən sərqi və yarmarkalarda KOB-ların iştirakına dəstəyi ni davam etdirəcək.

"Azərbaycan"



# Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan korrupsiya hallarına qarşı ciddi mübarizə tədbirləri davam etdirilir

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs haqqında qərar qəbul olunaraq hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Eləcə də Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 2018-ci il 8 oktyabr tarixli fərmanın icrası ilə əlaqədar görülen işlər çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılmasına və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması Baş İdarə tərəfindən təmin edilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83,2 milyon manat məbləğində maddi ziyanın ləğvi ətrafında araşdırma mərhələsində 21,8 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsinə təmin etmək məqsədilə 40,3 milyon manat dəyərinə qiymətləndirilən əmlak üzərində həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74,7 faizinin ödənilməsi təmin olunub. O cümlədən Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsi girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə ödənilməsi məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görüldü.

Çıxışında xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatına da toxunan Kamran Əliyev belə işlərdən biri kimi qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olma barədə qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezonansa səbəb olan qanunsuz əməlləri barədə məlumat verib. Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və bəzələrinə məhkəmənin qərarları ilə həbs qətimkanı tədbiri seçildiyini bildirdi.

Hesabat dövründə Baş İdarə reisi, Baş İdarə rəisinin müavini, idarə və şöbə rəisləri və növbəti prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş cəlb edildi. Korrupsiyaya qarşı mübarizədə qabaqcıl tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq korrupsiya cinayətləri və hüquqpozmalığının yayıldığı sahələrin müəyyənləşdirilməsi diqqət artırılaraq preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, hesabat illində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqcıl tədbirlər həyata keçirilən 29 halda inzibati pozuntulara aşkarlanıb, inzibati Xətalər Məcəlləsinin 192-ci, 198-ci və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilib. Araşdırılmaqtan keçməsinə yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Vurğulanıb ki, ötən il də Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq əlaqələri intensivləşib, bu da qabaqcıl əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmalığın aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Belə ki, 2019-cu ildə Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmalarını əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərlandırma Raundu uğurla başa çatdırılıb. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı tərəqqi hesabatı müzakirə edilərək qəbul olunub. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlanmış 31 tövsiyədən 21-i uğurla icra edilib.

Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə reisi ötən il Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci və 83-cü plenar iclaslarında iştirak edib, sonuncu plenar iclasda deputatlar, hakimlər və prokurorlara münaibətdə korrupsiyanın qarşısının alınması tədbirlərinin dəyərli təcrübəsinin nəzərdə tutulan Azərbaycan Respublikasının IV raund dəyərləndirilməsi çərçivəsində uğurluq hesabata müzakirə edilərək qəbul olunub, ölkəmizə ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.

Həmin quruma əməkdaşlıq çərçivəsində ötən il iyunun 17-də Strasburqda GRECO-nun yaradılmasının 20 illiyinə həsr olunmuş yüksək səviyyəli konfransda iştirak etmiş Baş İdarə reisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı, Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 2019-cu il 3 fevral tarixli fərmandan irəli gələn vəzifələr barədə məlumat verib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirdi. Həmçinin dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə uzun illər davam edən əməkdaşlıq uğurlu nəticələri 2019-cu ildə özünü göstərib. Belə ki, Buenos Ayresdə BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağında həmin təşkilatın İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində xidmətləri və BPA-nın inkişafına verdiyi töhfələr, quruma Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərinin qurulmasında məhsuldar fəaliyyəti nəzərə alınaraq Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükəfəti ilə təltif edilib, qurumun fəxri üzvü seçilib.

Ötən il Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görüldü. Baş İdarə ilə Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunis Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq dair Anlaşma memorandumları, həmçinin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə akademiyanın təlimləri üzrə magistr proqramının növbəti modulunun 2020-ci ilin aprelində Bakıda keçirilməsinə dair müvafiq sənəd imzalanıb. Bundan başqa, Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızistan və digər ölkələrin anti-korrupsiya və əlaqədar hüquq mühafizə orqanlarının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş İdarəyə səfər edib. Həmçinin Beynəlxalq Antikorrupsiya Qurumlarının Assosiasiyasının (IAACA), Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" və TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) alet çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Demokratıya və İqtisadi İnkişaf Namına Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaq

qı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin olunub, dövrü mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrə çıxışlar edilib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq müdafiə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazimov Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirdi.

Çıxışda ötən illərdə açıq hökumət təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə Açıq Hökumət Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində işlərin aparıldığını qeyd olunub. Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə "Azərbaycan Antikorrupsiya Akademiyası" layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılıb.

Ceyhun Kazimov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqcıl institusional tədbirlər çərçivəsində "ASAN xidmət" mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi. O, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə Azərbaycan Prezidentinin 2019-cu ilin yekunları ilə bağlı müsavirədəki çıxışında qeyd olunan xüsussatları diqqətə çatdırıb və bu prosesə digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirdi. Bununla yanaşı, digər başçısının həmin müsavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulması olduğunu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koordinasiya işlərinin zəruriliyi qeyd edilib.

Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətçuluğa qarşı qətiyyətli mübarizənin uğurla davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildiren C.Kazimov Prezident İlham Əliyevin dekabrın 23-də ilin yekunları ilə bağlı gənş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müsavirədə yerli icra orqanlarının yüksək vəzifəli məmurlarını işsizliyin qarşısının alınması üçün ödənilmiş ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasına yol verdiyi pozuntular və digər neqativ hallarla mübarizəni xüsusi vurğuladığını qeyd edib, vəzifəli şəxslər tərəfindən törədilmiş qeyd qanunsuz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlətimizin başçısının proqram xarakterli qətiyyətli müqəyyətinin gücləndirilməsi də daim rəhbər tutulmalı olduğunu bildirdi.

Tədbirlər iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu ildə gördüyü işləri müsbət dəyərləndirib.

Mətbuat konfransında Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən qanunçuluq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlarla kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətçuluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalığının doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin edəcəyi xüsusi vurğulanıb.

Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətrafı cavablandırılıb, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülen işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və praktik aspektlərini, istiqamətlərini ehtiva edən "Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər" adlı məqalələr toplusunun təqdimatı keçirilib.

## AÇG indiyədək yarım milyard ton neft verib



Əvvəli 1-ci səh.

Məlum olduğu kimi, AÇG üzrə HPBS "Əsrin müqaviləsi" adını alıb. Bu kontraktın Azərbaycanın yüksəlişinə güclü təkan verdiyi şəksizdir. Keçən il mayın 29-da XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında nitqində Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: "1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli" neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsəddüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona "Əsrin kontraktı" adı verilmişdir. "Əsrin kontraktı"nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda ondan sonra digər kontraktlar da imzalandı. "Əsrin kontraktı"nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yeni bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılaçaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək".

2017-ci ilin sentyabr ayında AÇG üzrə HPBS-nin müddəti 2049-cu ilin sonunadək uzadılıb. Yeni satış AÇG-nin Azərbaycan, eləcə də tərəfdaşları üçün tarixi əhəmiyyət daşıyan ilde hasilatda əldə edilmiş bu nailiyyətdən qürur duyuruq... AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaradı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ilə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik".

Xatırladaq ki, hazırda AÇG-də səkkiz platforma fəaliyyət göstərir. Bunlardan altısı hasilat, ikisi emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. Bu qurğulardan hasil olunan karbohidrogenlər sualtı xətlər vasitəsilə dünyanın ən böyük neft və qaz terminalından biri olan qurudakı Səngəç terminalına neft edilir. Keçən il AÇG yataqlarından ümumi hasilatın səkkizdə birini təşkil edən 535 min barel neft gətirildi. Hasilata bəsləndiyi vaxtdan indiyədək AÇG Azərbaycan hökumətinə ümumilikdə 45 milyard kubmetrdən çox sənaye qazı təhvil verib. AÇG-dən 500 milyon neftin hasil edilməsi Azərbaycan neft-qaz sənayesi tarixində mühüm hadisədir. Bu hadisə "Əsrin müqaviləsi"nin 25 illiyinin qeyd olunduğu 2019-cu ilə təsadüf edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns bu münasibətlə deyir: "Bu nailiyyət Azərbaycanın yeni tarixində əlamətdar hadisə hesab etdiyimiz "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümündə böyük töhfədir. Operator olaraq biz ölkə və bütün AÇG tərəfdaşları üçün tarixi əhəmiyyət daşıyan ilde hasilatda əldə edilmiş bu nailiyyətdən qürur duyuruq... AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaradı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ilə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik".

Flora SADIQLI, "Azərbaycan"

## Aqroparklar müasir dövrün təsərrüfat formasıdır

Əvvəli 1-ci səh.

Bu da həmin sektora maliyyə ayıran, istehsalçı və emalçı tərəflərin hamısı üçün sərfəlidir. Çünki çəkilən xərc özünü doğruldur. Yeni aqroparklar müasir dünyanın tələbindən yaranan bir istehsal və emal forması olduğundan banklar bu sahəyə maraqla göstərirlər. Azərbaycan da aqroparkların yaradılmasına xüsusi diqqət yetirilib. Xatırladaq ki, ölkəmizdə 51 iri aqropark və iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda fəaliyyət göstərən 17 aqropark 104 min hektarda müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirir. Ümumilikdə isə bütün aqroparkların əhatə etdiyi sahə 200 min hektara yaxın olacaq. Hələlik 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin müəssisələr tərəfindən istehsal ediləcək məhsulların dəyərini təxminən 800 milyon - 1 milyard manat çıxardılması gözlənilir.

Ölkəmizdə aqroparkların yaradılmasına birbaşa dövlət dəstək verir. İndiyədək ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən 192 milyon manat güzəştli kredit ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İntestisiya təşviqi sənədi hesabına qənaət olunan 25,2 milyon manat vəsait həmin sahədə müxtəlif layihələrin icrasına yönəldilib.

Bu tipli aqrar müəssisələr həm də əhalinin məşğulluğunu təmin edir. Artıq fəaliyyət göstərən müəssisələrdə 2200 iş yerli açılıb. Ölkə üzrə nəzərdə tutulan bütün aqropark və iri fermer təsərrüfatları istifadəyə verildikdən sonra isə burada 14 mindən çox iş yerinin açılması proqnozlaşdırılır. Ümumiyyətlə, xüsusən son dövrlər aqrar sektorunda həyata keçirilən islahatlar və verilən dövlət dəstəyi sayəsində kənd təsərrüfatı məhsulları istehsalı idən-ildən artır. Xüsusən ənənəvi sahələrin yenidən dirçəldilməsi bu artıma daha da sürətləndirir. Məsələn, bu gün baramaçılıqda artım faizlə deyil, dəfələrlə öcülür. Onu da qeyd edək ki, aqrar sektorda məhsul istehsalı digər sənaye sahələrinin inkişafına da stimullaşdırır. Belə ki, pambıqçılıqda və baramaçılıqda məhsul istehsalının sürətlə artması ölkədə tekstil və toxuculuq sənayesinin inkişafını təmin edir.

Bundan əlavə, istehsalın təşviqi istiqamətində görülmüş işlər kənd təsərrüfatı məhsullarının ixracını da artırır. Belə ki, aqrar sektorun güzəştli şərtlərlə kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi sayəsində meyvə-tərəvəz, ipek, tütün və s. bu kimi kənd təsərrüfatı məhsullarının ixracını xeyli artırır. Təsəddüfi deyil ki, ötən il qeyri-neft məhsullarının ixracında üstünlük təşkil edən 3 məhsuldan 2-si kənd təsərrüfatına məxsusdur. Ümumilikdə isə ixracatda kənd təsərrüfatı məhsullarının çəkisi digər qeyri-neft məhsullarının çəkisindən yüksəkdir. Sözsüz ki, bu da aqrar sektor hesabına daha çox valyuta əldə etməyə imkan verir.

Rüstəm KAMAL, "Azərbaycan"



# MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

## Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Yanvarın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın yanvarın 7-də və 8-də keçirilməsi iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Azərbaycan Ümid Partiyasının mürciatinə baxılıb və sözügedən siyasi partiya tərəfin-

dən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Iclasda qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş mürciatlərə də baxılıb. Maraqlı subyektlərin iştirakı ilə mürciatlەر geniş müzakirə olunduqdan sonra qərər qəbul edilib. Komissiya namizədin qeydə alınması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək namizədiyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlər dair statistik göstəricilər diqqətə çatdırılıb, eləcə də nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

QƏRAR № 10/62

### Mərkəzi Seçki Komissiyasının 7 yanvar və 8 yanvar 2020-ci il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 yanvar və 8 yanvar 2020-ci il tarixli iclaslarının protokolları təsdiq edilsin.

**Sədr Katib Katib**

**Məzahir Pənahov**  
**Arifə Muxtarova**  
**Mikayıl Rəhimov**

15.01.2020-ci il

QƏRAR № 10/63

### 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Azərbaycan Ümid Partiyası Ali Məclisinin 2019-cu il 7 dekabr tarixli sessiyasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq aralarında aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

- 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrini kimi qeydə alınlar:
  - Vahid Ağamalı oğlu Karimov
  - Elsad Salman oğlu Rzayev
  - Tağət Məmməd oğlu Məmmədov
  - Vüqar Zahid oğlu Məhərrəmov
  - Xürmənaz Yaqub qızı Eyvazova
  - Əvəz Məhat oğlu Hüseynov
  - Tofiq Ziyəddin oğlu Əliyev
  - Məhəbbət Sərdar oğlu Orucov
  - Xanlar Nüsrət oğlu Abbasov
  - Namiq Zakir oğlu Əliyev
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr Katib Katib**

**Məzahir Pənahov**  
**Arifə Muxtarova**  
**Mikayıl Rəhimov**

15.01.2020-ci il

QƏRAR № 10/69

### 8 sayılı Binaqədi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cü maddələrinə uyğun olaraq qərara alır:

- 8 sayılı Binaqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səsi hüquqlu üzvü Əliyev Mehəmməd Ələkbar oğlunun səlahiyyətlərinə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərinin yekunları müəyyən edilənədək müvafiq xitam verilsin.
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr Katib Katib**

**Məzahir Pənahov**  
**Arifə Muxtarova**  
**Mikayıl Rəhimov**

15.01.2020-ci il

QƏRAR № 10/68

### 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 yanvar 2020-ci il tarixli 335 sayılı mürciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri M.Cəfərov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) mürciat edərək bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə həmin seçki dairəsindən qeydə alınmış namizəd Həsənov Müzəddil Zaur oğlunun barəsində müvafiq dövlət orqanlarına göndərilmiş sorğulara namizədliyinin qeydə alınması haqqında qərarın qəbul edilməsindən sonra alınmış cavablardan məlum olmuşdur ki, o, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda dairə seçki komissiyasının həmin qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olduğundan komissiyanın sədri qanunvericiliklə üzünə düşən vəzifəni yerinə yetirərək dərhal Mərkəzi Seçki Komissiyasına mürciat etmiş və həmin qərarı münasibət bildirməsinə xahiş etmişdir.

Qeydə alınmış namizəd M.Z.Həsənovun seçki sənədləri tələb olunaraq nəzərdən keçirilərək müəyyən edilmişdir ki, o, 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik arzusini 19 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik arzusində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığını və başqa ölkələr qarşısında öhdəliklərini ödəmədiyini öz imzası ilə təsdiq etmişdir. Onun mürciatında dairə seçki komissiyasının 24 dekabr 2019-cu il tarixli iclasında baxılmış və namizədliyi təsdiq olunmuşdur. 25 dekabr 2019-cu il tarixində ona imza vərəqələri verilmiş, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər sənədləri 31 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmişdir.

Seçki Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədli ilə dairə seçki komissiyasının müvafiq dövlət orqanlarına göndərdiyi sorğular ətrafı yoxlanılmış və müvafiq qaydada cavablandırılmışdır.

Araşdırmaya çox vaxt sərf olunduğu üçün bir sıra dövrlər orqanlarının cavab məktubları 2020-ci il yanvarın 9-da dairə seçki komissiyasına daxil olmuşdur. Buna görə də sorğunun cavabı namizədliyin qeydə alınması üçün Seçki Məcəlləsinə əsasən nəzərdə tutulmuş müddətdə daxil olmadıqdan dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaların şübhəli hallar iddiaçının xeyrinə həll olunmalıdır - prinsipinə uyğun olaraq, namizədliyi irəli sürülmiş şəxsin hüquqlarını təmin etmiş və M.Z.Həsənovun namizədliyini Məcəllənin müddətlərinə uyğun olaraq 6 yanvar 2020-ci ildə qeydə alaraq ona deputatlığa qeydə alınmış namizəd vəsiqəsi vermişdir.

M.Z.Həsənovun namizədliyi qeydə alındıqdan sonra 9 yanvar 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən daxil olmuş məktublara əsasən tərtib olunmuş cavab məktubundan aydın olur ki, 9 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, dalan 6, ev 11-də daimi qeydiyyatda olan Həsənov Müzəddil Zaur oğlu həm də Rusiya Federasiyasının vətəndaşıdır və ona Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti tərəfindən 8 iyul 2011-ci il tarixdə 71 № 5280197 nömrəli xarici pasport və 7 oktyabr 2013-cü il tarixdə 4513 №325003 nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu verilmişdir. Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan M.Z.Həsənovun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilmişdir.

İkili vətəndaşlığı olan M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması isə Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinin birbaşa pozulması anlamına gəlir.

Bela ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsində təsbit olunmuşdur ki, *ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti funksiyalarını yerinə yetirən şəxslər, pedaqoq və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olmuş şəxslər, məhkəmənin qərnuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər* Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinə görə isə ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının *ikili vətəndaşlığı qalanədək* Milli Məclisin deputatı seçilmək hüququ yoxdur. Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş cavab məktubunda göstərilir ki, Rusiya Federasiyasının vətəndaşı M.Z.Həsənovun əvvəlki 42 halda Azərbaycan Respublikasına səfərləri qeydə alınmışdır. O, sonuncu dəfə 12 sentyabr 2019-cu il də RUS 71 № 5280197 nömrəli Rusiya Federasiyasının ümumvətəndaş pasportu ilə "Sadıqlı" sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycançana gəlmiş, 6 dekabr 2019-cu il tarixində həmin pasportla "Sixtlı" sərhəd nəzarəti məntəqəsindən keçməklə ölkəni tərk etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin olunan vaxtda 2019-cu il dekabrın 5-dən sonrakı gün həmin şəxs xarici ölkədə vətəndaşı kimi ölkədən getmişdir. Bu isə onun hələ də Rusiya Federasiyasının vətəndaşı olmasının, başqa sözlə, ikili vətəndaşlığının qalmasını bir daha təsdiq edir.

Beləliklə, M.Z.Həsənovun deputatlığa namizədliyi 2020-ci il yanvarın 6-da 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən dairə seçki komissiyası tərəfindən qeydə alınmış, onun ikili vətəndaşlığının olması isə bir neçə gün sonra, yəni 2020-ci il yanvarın 9-da aşkar olunmuş və bununla da yeni hallar meydana gəlmişdir. Bela ki, passiv seçki hüququ olmayan şəxsin deputatlığı namizədliyinin qeydə alınması faktı müəyyən edilmişdir.

Buna görə də yeni açılmış hallar nəzərə alınaraq 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 38/104 sayılı qərarının ləğv edilməsi və M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə həmin dairə seçki komissiyası tərəfindən yenidən baxılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci, Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cü, 148.1-ci maddələrinə əsasən qərara alır:

- 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Həsənov Müzəddil Zaur oğlunun Rusiya Federasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar yaranmış Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan hallar nəzərə alınaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığı namizədliyinin qeydə alınması haqqında 6 yanvar 2020-ci il tarixli 38/104 sayılı qərarı ləğv edilmiş, həmin dairə seçki komissiyası tərəfindən M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə yenidən baxılışın.
- Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

**Sədr Katib Katib**

**Məzahir Pənahov**  
**Arifə Muxtarova**  
**Mikayıl Rəhimov**

15.01.2020-ci il

QƏRAR № 10/67

### 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 14 sayılı mürciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 96 sayılı Goranboy - Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Topçuyev Azər Yusif oğlu 13 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı mürciat edərək dairə seçki komissiyası tərəfindən namizəd kimi qeydə alınması üçün seçki sənədlərini qəbul edilməsinə mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Mürciat Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciatların verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzəndə eks-

pert qrupunun üzvü tərəfindən arasdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Y.Topçuyev mürciatında bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 96 sayılı Goranboy - Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin arzusində seçkilərin imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini təqdim etmək üçün 2020-ci il yanvarın 10-u saat 17:40-da dairə seçki komissiyasına gəlmiş, lakin komissiyanın üzvləri bilərəkdən onun sənədlərini qəbul etməmiş, şikayətçi həmin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi şikayətinə əlavə etmişdir.

Araşdırma ilə əlaqədar arızaçı ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Dairə seçki komissiyasının üzvlərinin mürciatda mübahisələndirilən hərəkətilərlə bağlı izah-

atlar alınmış və özündə video görüntüləri əks etdirən bir ədəd elektron məlumat daşıyıcı araşdırma materiallarına əlavə edilmişdir.

Araşdırma ilə müəyyən edilmiş ki, A.Y.Topçuyev namizədliyinin qeydə alınması məqsədli seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməsi üçün ona izah edilmişdir ki, Seçki Məcəlləsinin 57.11-cü maddəsinə əsasən təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnmiş və qovluq formasında sənədlənəlməlidir. Düzəlişlər edildikdən sonra sənədlər qəbul edilərək ona "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyalarına təqdim edilməsi qaydaları haqqında Təlimat" a 2 sayılı əlavəyə uyğun arıyis veriləcəkdir. Lakin namizəd A.Y.Topçuyev sənədləri həmin Təlimatın tələblərinə uyğun olaraq təqdim etmək əvəzinə dairə seçki komissiyasının bu təklifi düz-

gün qiymətləndirməyərək həmin gün saat 18:03-dən başlayaraq bir neçə dəfə Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "Qaynar xətt"inə zəng edərək sənədlərinin qəbul edilməsindən şükayətlənmişdir. Daha sonra Mərkəzi Seçki Komissiyasının məsul işçisi tərəfindən ona zəng olunaraq dairə seçki komissiyası ilə əlaqə saxlanıldığı, sənədlərin qəbul olunmasında heç bir problem olmadığını, imza vərəqələri və ona əlavə edilən sənədlərin təcili olaraq dairə seçki komissiyasına təqdim edilməsinə və cibləyib bildirilmişdir.

Namizəd A.Y.Topçuyev dairə seçki komissiyasına yenə də sənədləri təqdim etməmiş, əksinə, Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə zəng etmişdir.

Həmin gün namizəd A.Y.Topçuyevin müvafiq sənədlərini dairə seçki komissiyasına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməsi üçün hər hansı bir maneənin olmaması və onun hüquqla-

QƏRAR № 10/64

### 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 16 sayılı mürciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 44 sayılı Sumqayıt - Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağamiyev Murad Natiq oğlu 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı mürciat edərək həmin seçki dairəsinin hərəkətsizliyini mübahisələndirmiş və pozulması iddia olunan hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Mürciat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciatların verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraat qəbul edilmiş, arasdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd M.N.Ağamiyev mürciatında qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınması üçün 2020-ci il yanvarın 10-u saat 17:45-də seçici imzalarının toplanmasını yekunlaşdırmış, imza vərəqələri və digər seçki sənədlərini saat 17:53-də dairə seçki komissiyasının yerləşdiyi Sumqayıt Dram Teatrının binasına getirmiş, lakin binanın qapılarını bağlı olduğunu görmüşdür. Dairə seçki komissiyasının sdr əvəzi onun seçki hüquqlarının pozaraq süni anqallar yaratmış, saat 18:03-dən 18:11-dək ona dəfələrlə zəng etsə də onun zənglərinə cavab verilməmiş, bu səbəbdən imza vərə-

qələri və onlara əlavə olunan digər seçki sənədlərini komissiyaya təqdim edə bilməmişdir.

Araşdırma ilə əlaqədar arızaçı ilə əlaqə saxlanılmış, arasdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Araşdırma ilə müəyyən edilmişdir ki, M.N.Ağamiyevin namizədliyi öz təşəbbüsü ilə 2020-ci il yanvarın 8-də irəli sürülmüş, yanvarın 10-u saat 15:00 rədələrində namizədliyinin irəli sürülməsi dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş, saat 16:00 rədələrində ona imza vərəqələri verilmiş, namizəd imza vərəqələri və ona əlavə edilmiş digər zəruri seçki sənədlərini qanunvericiliklə sənədlərin təqdim olunmasını son müddətdədək, yəni 2020-ci il yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyasına təqdim etməmişdir. O, 2020-ci il yanvarın 11-də imza vərəqələri və ona əlavə edilən seçki sənədlərini dairə seçki komissiyasına götürərək 10 yanvar tarixinə rəsmiləşdirilməsini xahiş etmiş, xahişi təmin edilmədiyinə görə sənədləri təhvil verməkdən imtina etmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasının üzvlərindən izahət, həmin gün qeyd edilən saatda dairə seçki komissiyasına olmuş digər dörd namizəddən alınmış məlumatla müəyyən edilmişdir ki, M.N.Ağamiyevin mürciatında göstərdiyi saatlarda dairə seçki komissiyasının üzvləri iş yerində olmaqla həmin namizədlər sənədlərini rəsmiləşdirilməsini həyata keçirmişlər. Komissiya üzvlərinin izahatında və namizədlərin məlumatlarında M.N.Ağamiyevin həmin saatlarda hər hansı bir məsələ ilə əlaqədar dairə seçki komissiyasına mürciat etməsi öz təsdiqi tapmamışdır.

Eyni zamanda dairə seçki komissiyasının yerləşdiyi Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının nö-

vafiq sənədlər arasdırılmışdır. Müəyyən edilmişdir ki, namizədliyin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 sayılı qərarında imtinanın əsası göstərilməmiş və, həmin qərarın qəbul edilməsi üçün əsas olmuş işçi qrupunun 9 yanvar 2020-ci il tarixli Rəyindən görünür ki, namizəd tərəfindən təqdim edilmiş 10 imza və rəqəsindəki 500 imzadan 64-ü etibarsız hesab edilmiş, nəticədə onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosedesi Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, namizəd R.Ç.Abbasov namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsinə uyğun edilmiş qaydalara uyğun toplanmışdır.

Bela ki, namizəd tərəfindən toplanmış 500 seçici imzəsindən 459-u etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin arzusidən seçkilərin əz 450 imzası toplanmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsası olduğundan təmin edilməli, dairə seçki komissiyasının R.Ç.Abbasovun namizəd kimi qeydə alınmasından imtinaya dair 10 yanvar 2020-ci il

QƏRAR № 10/66

### 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 15 sayılı mürciatə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 60 sayılı Salyan - Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağarəyev Karim Rasim oğlu 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı mürciat edərək namizədliyinin irəli sürülməsindən təsdiq olunub-olunmamasına dair 60 sayılı Salyan - Neftçala seçki dairəsi dairə seçki komissiyası (dairə seçki komissiyası) qərarının ona təqdim edilmədiyinə görə dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mürciatların verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat" a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraat qəbul edilmiş, arasdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

K.R.Ağarəyev mürciatında qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 60 sayılı Salyan-Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik arzusini 2019-cu il dekabrın 31-də dairə seçki komissiyasına təqdim etmiş, sənədlərin qəbulu barədə ona arıyis verilmişdir. Dairə seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsindən təsdiq olunub-olunmaması barədə qərar və imza vərəqələri ona təqdim edilmişdir.

Araşdırma ilə əlaqədar arızaçı ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, iclasda iştirak edəcəyini əvvəlcədən bildirsə də, iclas günü komissiyanın inzibati binasına daxil olmuş, lakin son anda iclasda iştirakından imtina etmişdir.

Araşdırma zamanı dairə seçki komissiyası tərəfindən təqdim olunmuş 2019-cu il 31 dekabr tarixi 41/101 sayılı qərardan müəyyən edilir ki, K.R.Ağarəyevin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Həmin qərarın namizədə tərtib edilmiş əlavə və izahatlarla göstərilir ki, namizəd K.R.Ağarəyev namizədliyinin təsdiq olunması barədə məlumat verilmiş və ona imza vərəqələrinin götürülməsi təklifi edilmişdir. O, imza vərəqələrinin səlahiyyətli nümayəndəsi tərəfindən götürülməyini bildirmişdir. Dairə seçki komissiyasına təqdim edilən bildirişə Karimov Rəcəb Nəzər oğlu səlahiyyətli nümayəndə kimi



# QANLI YANVAR

# 30 İL



## Faciali Şənbə gecəsi - qürur günü!

### Qara Yanvarın "ağdonlu" şənbə şəhidləri azadlığı al-qanları ilə qazandılar

Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin Qanlı Yanvarından 30 il ötür. Hər bir hadisədən müəyyən zaman keçdikdən sonra o, daha dərinə dərək edilir və nəticə çıxarılır. Təbii ki, o günlər hər birimizin yaddaşına ağırlıq, göz yaşları ilə yazıldı. Bu, bir xalqın imperiyanın qəddarlığına və amansızlığına qarşı savaşı, eyni zamanda bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. O gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımız qanlarına qəltan edildi, tankların turtulları altında xincim-xincim doğrandılar...

Qərənfil libaslı Bakı o müdhiş günlərdə şəhid qanında boğulsada, xalqımızın və millətimizin azadlıq qarçıları birliyi, bütövlüyə, daha doğrusu, ölümsüzlüyə - şəhidliyə yol açdı...

Həmin tarixi günlərdə xalqımızın milli birliyi dünya ictimaiyyətinə hey-rətə gətirmişdi. Dağüstü parkın Şəhidlər xiyabanına çevrilməsi, torpaq və azadlıq uğrunda canlarından və qanlarından keçmiş vətən övladlarının burada dəfn olunması xalqın iradəsi və hökmü ilə gerçəkləşdi. Həmin hüznü, matəmli günlərdə yaradılan İctimai Dəfn Komissiyasının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Qanlı Yanvar faciəsi zamanı şəhidlərimizin dəfnini təşkil etmiş həmin komissiyanın sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə qanunsuz həbslər, hərbiçilərin qəzəb doğuran hərəkətlərinin baş alıb getdiyi günlərdən söz açan "Nikbin faciə", "Qanlı Yanvar-dan 15 il keçdi..." adlı dərc olunmuş qeydlərini yeni faktlar, materiallar daxil edərək, "20 yaşlı 20 Yanvar" kitabını çapdan buraxdı. O günlərin sət fəvqələdə vəziyyəti, yerli hakimiyyət qurumlarının iflic olması, hərbi vertolyotların əsəbləri oynadan vahiməli gurultuları, vaxtaşırı şəhərin müxtəlif yerlərindən eşidilən atəş səsləri, kütləvi təqiblər, təhqiramiz yoxlamalar haqqında dolğun və təkzibolunmaz faktlar həmin topluda öz əksini çox dolğun tapdı.

Bu toplu gələcəkdə o günləri hər-tərəfli əks etdirən sanballı elmi tədqiqatlar aparıldıqda, həmin hadisələrin şahidi olmuş müəllifin tarixi ardıcılıq prinsipləri, xronoloji qaydada yazılmış qeydləri, bezi zəruri təkrarları nəzərə almaqla, baş vermə proseslərinin obyektiv mənzərəsinin yaradılması işinə müəyyən xidmət göstərə-cək: "...Yağışlı-yağmurlu yanvar günlərinin biri idi. Qaş qaralırdı. Pərişan və nımdaş geyinmiş 15-16 yaşlı bir oğlan uşağı göz yaşları içində İctimai Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş və bir həftədir ki, axtardığı, gözələrindən əlil atasını, nə-hayət, meyitxanadan tapdığını söylə-



di. Komissiya üzvləri və köməkçilər dərhal ora yollandılar. Rus hərbiçisinin açdığı atəşin qurbanı olmuş B.V.Yefimçevin tabutu Şəhidlər xiyabanına gətirildi.

Qaranlıq havada, şam işığında hamımızın islandığımız bir vəziyyətdə şəhidi dəfn etməyə başladılar. Bu anda Boris Vasilyeviçin oğlunun atasını tabutda deyil, azərbaycanlı şəhidlərdən biri kimi basdırılması təklifi hamımızı kövrəltirdi. Komissiya üzvlərindən kimsə astaca dedi:

- Oğlum, bəlkə anan razı olmasdı? Mələm oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir. Həmi bir anlıq susdu. Mən fikrimi qəti bildirdim:

- O, böyük oğul kimi indi evin kişisidir. Onun sözü bizim üçün qanundur.

Bu fakta diqqəti çəkməyim təsadüfi deyil. Amma o günlərdə şovinistlər bizi "islam təməlliliyi"ndə günahlandırirdilər".

20 Yanvar hadisələrində milli oyanışı böyüməyə çalışan sovet dik-taturası ilk növbədə informasiya blo-kadəsi yaratdı, hərbi senzura tətbiq etdi ki, törədilən vəhşiliklərdən dünya ictimaiyyəti xəbərsiz olsun. Fəv-qələdə vəziyyət rejimində yaşayan Azərbaycan xalqının haqq səsinə heç bir senzura boğa bilmədi. Azerbay-

cana gəlmiş xarici ölkələrin müxtəlif KİV nümayəndələri 20 Yanvar barədə heçqəçin dünya ictimaiyyətinə B.V.Yefimçevin tabutu Şəhidlər xiyabanında əvəzsiz rol oynadı. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Misir, Polşa, İtaliya, Almaniya, Macarıstan, ümumiyyətlə, 80-dən artıq ölkəni təmsil etmiş jurnalistlər səmimi etiraf edirdilər ki, Bakıya çatana kimi onların burada baş vermiş, hələ də davam edən hadisələrə münasibətləri birmənalı olmamışdı.

Litvalı jurnalistin hərbiçilər tərəfindən qətlə yetirilməsi, Salyan kazarmasındakı bir neçə gün davam etmiş qanlı toqquşma, Bakı limanındakı qarşudurma, xarici tələbələrin həlak olması və yaranılması, şəhərin müxtəlif hissələrindən tapılmış insan cəsədləri, şəhidlərin dəfninə qoyulmuş ciddi maneələr, Sumqayıt yolunda elm adamlarının gülləbaran edilməsi, təqiblər, işğalçı ordunun əsgər və zabitlərinin özbaşınalığı, girov saxlanılanlar haqqında məlumatların gizlədilməsi, yaxud saxtalaşdırılması faktları xarici KİV nümayəndələrində tə-eccüb və qəzəb doğuraraq, M.Qorbaçov başda olmaqla, "sovet demokratiyası", habelə "yenidənqurma"nın əsl mahiyyətini üzə çıxarmış və ifşa etmişdir.

Şəhidlər xiyabanında, son mənzilində uyuyan qurbanlarımızın doğulduqları ünvan fərqli, uğrunda can verdikləri Vətən isə birdir! Onların arasında Vətən məhəbbəti dastana çevrilmiş ilham və Fərizənin məzarları yeni ailə quranların and yerinə çevrilib. Hər birinin özünəməxsus faciəsi var bu şəhidi-üryanların: 1964-cü il təvəllüdü Yusif Sadiqovun üç gündən sonra toyu olmalı idi. 1932-ci ildə Qafan rayonunda dünyaya gəlmiş, ömrünün ixtiyar çağlarında erməni vandalları tərəfindən yurdundan didərgin salınmış Mürvət Rəhim oğlunun dərdi isə bir özgə cür idi. Poetik nəfəsi çox erkən ülvyyəyə qovuşan Ülvi Bünyadzadənin "And"ı gənclərimizi bir daha Vətən aşiqinə çevirdi. Sınıf otağında qara partası boş qalmış İlqar, avtobusda qorxudan atasına sığınan, 7-ci sinif şagirdi kimi daim xatırlanacaq Larisa, ölümünə gülən Cəbrayıl Xanməmmədov, güllə cibindəki "Quran"dən keçib ürəyini parçalayan maşağalı Baloğlan Bağirovun da "günahı" vətəne məhəbbət idi. Ucarlı balası, atasının ili çıxmamış torpağa tapşırılan, "məni güllə götürə bilməz"lə doğmalarını "aldandan" İlqar Qarayev, ölümündən 40 gün əvvəl kabab alıb bibisiyə gəlmiş "...yadıma gəlir, deyərdiniz ki, atam ölümündən qabaq hamımıza kabab bişirtirib?" sulalı ilə hamını mat qoyan lənkeranlı Mircamal Mirsaleh oğlu da o gecənin qurbanları arasında anılır. Son dayanacaq Şəhidlər xiyabanı olan 123 nömrəli marşrut avtobusunun sürücüsü Rüstəm Şahvələd oğlu Əliyev, "çay damla, gəlirəm" - deyib gedən və bir daha qayıtmayan Vidadi Məmmədov, "yehudi həkim, milliyətçə rus, gözələrindən məhrum, yeni şikəst, eləcə də tatar sürücü, ləzgi yağışındürən 20 Yanvarda öz qanları ilə "Torpaq uğrunda ölən varsa, Vətəndir" - yazdılar!

Deməli, 20 Yanvar təkəcə azərbaycanlıların deyil, eyni zamanda respublikamızda yaşayan müxtəlif millətlərin ümumi faciəsidir və azadlıq uğrunda mücadilə tarixidir! Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "...Dünənə qədər hər gün rast gəldiyimiz, milyonlardan biri kimi tanıdığımız bu adi cavanlar bir gecənin içində nə boyda böyük qəlbə malik olduqlarını ölümləri ilə təsdiq edib qeyri-adiləşdilər. Şənbə gecəsi onların adlıkdən qeyri-adiliyyə qovuşmuş gecəsi oldu. Heç demə, ömrümüz boyu adlarını fəxrle çəkdiyimiz tarixi qəhrəmanlarımız da Şənbə gecəsinin oğulları kimi adi adamlarmış. Zaman keçəcək, xalq bu igidləri barəsində də əfsanəvi dastanlar yaradacaq, şair və yazıçılarımız kitablar bağlayacaq, poemalar və cild-cild romanlar yazacaqlar..."

Nəca unutmaq olar ki, xalqa qarşı silah işlədən hərbiçilər qətlə yetirdiklərini dəfn etməyə də imkan vermirdi, Şəhidlər xiyabanında fitnə-fesad törədir, silah işlədirdi, atəş açırdı və sonradan bunu "təsədüf" sayırdılar. Xüsusilə 62-ci şəhiddən sonra xiyabanda dəfn olunmağa icazə vermirdilər ki, guya rəsmi məlumatda ölənlərin sayı bu qədərdir.

Sovet Ordusunun Bakıya qəfil hücumu, amansız təcavüzünü təsdiqləyən çoxsaylı faktlardan görünür ki, 20 Yanvar hadisələri paytaxtda milli azadlıq hərəkatını yatırmaq, onu beşiyində boğmaqla yanaşı, əksəriyyəti erməni müzdlü dəstələrindən təşkil edilmiş "xüsusi təyinatlılar"la onlara amansız divan tutulması üçün hazırlanmış ssenarinin bir "pərdəsi" idi. Faktlar da bunu təsdiqləyirdi: öldürülmüş Yuri Meyroviciçin cəsədində 21, D.Xanməmmədovun meyitində 10, R.Rüstəmovun qanlı bədəninə isə 25 güllə yer vardı. 25 güllə! Bu, bütöv bir avtomat sırasındır. Yaxud da günün günortası çağında yolun kənarındakı minik maşınını əzib keçən və içərişindəkiləri qətlə yetirən sovet tankının sürücüsünün hərəkətləri ya təsadüfi, ya da əmri verilməmiş saymaq olardı?

Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparın yolumuz şəhidliyəmizdən keçir. Minlərlə azadlıq aşığı, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardeş-bacalarımız əsir yurdlarımızın şəhidinə - aşiqinə çevrildi.

Şəhidlər xiyabanları Vətənimizin hər güşəsində al-qırımızı qərənfil libası geyindi. Minlərimiz bu torpaq uğrunda ölümün gözüne dik baxmağı özünün şərəfli borcu saydı. Mübariz İbrahimov kimi cəsur, qorxmaz, igid Vətən övladları - Şəhidlər xiyabanında uyuyan milli-azadlıq mücahidlərinin ölümsüzlüklərinə və içrək qeyrətini silaha çevirdi. Demək, Vətən, uğrunda ölənlər! Demək, Torpaq möcüzədir... Torpaq müqəddəsdir... Torpaq sonudur...

Məhəmməd NƏRİMANOĞLU, Ağaalı MƏMMƏDOV (foto), "Azərbaycan"

## ABŞ kongresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

ABŞ Kongresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bəyanatda Azərbaycanda Qara Yanvar kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsinə yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən tənqə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan xalqının sülh-pərəst azadlıq çağırışlarına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, yüz-

lərlə insan yaralandı və həbs olundu. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və bu mübarizənin 1991-ci ilin avqustunda müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azadlıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu.

Bəyanatda həmçinin faciə zamanı həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı inkişafı qeyd olunur. Kongresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır, Azərbaycanın müttəfiq rolü və azadlıq yolunda səyləri bir daha vurğulanır. Bəyanatın mətni ilə bu linkdən tanış olmaq mümkündür: <https://www.congress.gov/gov/116/crc/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf>.

## Qanla yazılan tarix



1990-cı ilin Qanlı Yanvarından artıq 30 il keçir. Bu hadisə yaranışından alınma "qan ləkəsi" düşən M.Qorbaçovun Vətənimizə, xalqımıza qarşı törətdiyi dəhşətli cinayət idi. Ətrafına toplanmış ermənilərin və ermənipərəst qüvvələrin toruna düşərək, öz əli ilə özüne əbədi satqınlıq, şərəfsizlik damğası vurdu o.

SSRİ kimi nəhəng bir dövlətin başına keçən M.Qorbaçov sərsəm "yenidənqurma" siyasəti adı altında dünyanın nizamını dəzən-ləyən böyük bir ölkəni - ikinci sovet dövləti dağıtmağa başladı.

Bunun üçün o, siyasi büronun ən nüfuzlu üzvlərini, o cümlədən Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırmağa nail oldu. Məkrli niyyətlərini həyata keçirmək üçün artıq yollar açırdı. İllərlə qazanılan nə vardsa, məhvə doğru istiqamət aldı. İqtisadiyyat çökdü, millətlərə münafiqçilər başladı. Dünyanın müxtəlif ölkələrində kök atmış ermənilər, imperalist qüvvələrin dəstəyi ilə istədiklərini nail oldular. Bəd niyyətli, xain xisliqli, hiyləgər üzdeyən qonşularımız dişlərini qıçayaraq belə firsətini ələ düşməsinə çoxdan idi ki, göz-ləyirdilər. Bunlar həmi kimi mənim də qəlbimi qəzəb, nifrət hissi ilə doldurdu. Şeytan xisli-tli M. Qorbaçova ünvanladığım "Bir dəli quyu-ya bir daş atdır" şeiri də bu düşüncələrdən yarandı.

Gör necə söz deyib aqıl babalar! Bu sözün ardında mənalı bir sirr: "Bir dəli quyuya bir daş atdır, Min ağıllı onu çıxara bilmir".

Daşa da ad tapdı çox əziz-xələf, Dedi ki, qoyuram "yenidənqurma". O daş o quyuya atılan gündən Başladı vurnavur, yenidənqurma.

Axi, necə olub, bu boyda daşı Bir dəli quyuya ata bilibdi?! Hansı hiylə ilə, hansı güc ilə O öz məqsədinə qata bilibdi?!

... O dəli, sən demə, şeytan misalı, Dondan-dona girib, evlər yıxıbdı. Bizi itələyib quyu dibinə, Sonra iblis kimi yoxa çıxıbdı.

Hərdən ip sallayıb özü quyuya, Tarix naxələftək onu anmasın. İpə bilə-bilə sabun çəkib ki, Xilas olunmağa ümid qalmasın.

Bir az sayıq olun, ölkələr, xalqlar, Belkə də, bu daşda sehr var, sirr var. Biz onu quyuda qoya bilmərik, Yoxsa bu dünyanı çəkib aparar.

Ermənilər havadarlarının köməyi ilə Qarabağımızı torpaqlarını mərhələ-mərhələ işğal etdilər. Etiraf etməliyik ki, bu işdə özümüzün də günahımız az olmadı. Respublikanı idarə edə bilməyən, M.Qorbaçovun çaldığı hava ilə oynayan ovaxtı hakimiyyət rəhbərləri xalq arasında güllüş obyektinə çevrildilər. Bu işə müxalifət qüvvələrinin hakimiyyəti ələ keçirməyə daha da ruhlandırıldı. Bir sözlə, respublika xaos, özbaşınalıq, hərəc-mərclik hökm sürürdü. Bədnam qonşularımızdan da istədiyi ələ bu idi. "Erməni xisleti" adlı şeirimdə bu barədə belə demişəm:

Dolanır cəfənglər sənin başında, "Denizdən-dənizə" xülyəsindənən. Nə dedən, nə baban dəniz görübdür, Özünə gör nəyin sevdəsindənən.

Dənizin özünün xisleti vardır: Gah çuşub kükreyir, gah da ki yatır. Açıqlar, xəbislər, artıqamahlar Onun sularında boğulur, batır.

...Günə cəfəkeşən min illər boyu, Yolunu kəsibdir dağlar, duman, çən... Torpağı, vətəni "seven" qurumsaq, Bəs niyə hər yere səpəlmisən?!

Ermənilər havadarlıq edən M.Qorbaçovun əmi ilə 1990-cı ilin yanvarın 20-nə keçən gecə o vaxta qədər xilaskar sandığımız sovet ordusu Bakıya soxuldu. Gənlərin əslində xüsusi təyinatlıları idi. Əsgər və zabıtlar əldə qan tapışırıqlara əsasən hər yeri gülləbaran edirdi, qarşılarına çıxan insanları amansızcasına qətlə yetirir, tanklarla minik maşınlarının üstündən keçib gedir, hər kəsi, hər şeyi hərbi texnikanın turtulları altına alırdılar. Bu vəhşiliyi görmək üçün evlərin əyvanına çıxan dinc insanlar - qoca, qadın, uşaqlar güllə yağışına tutulurdular. Bəzi ölənlər güllə eləcə evin içində dəymişdi. Yaralıları daşıyan tibb xidmətləri açır, xəstəxanalardakı iş prosesini pozurdular. Həmin müdhiş gecədə yüzlərlə soydaşımız amansızcasına qətlə yetirildi, küçə və xiyabanlar al-qana boyaandı. Həm də canilər bütün dünyada qadağan olunmuş zəhərli güllələrdən istifadə etmişdilər.

Ağır gündə yumruq kimi bir olmağı bacaran xalqımız müstəqillik, azadlıq yolunda canlarını qurban verən həmi şəhidləri misli görünməmiş izdihamla son mənzilə yola saldı. Nəmərd gülləsinə təş gələn soydaşlarımız Moskvanın respublikamıza qarşı apardıdığı ədalətsiz siyasətə etiraz etmək, haqq səsinə ucaltmaq üçün küçə və meydanlara çıxdılar. Onların haqq tələb edən səsləri qan dənizində boğulsada, yerdə qalmadı. Azadlığa gedən yolun ilk qurbanları oldu şəhidlərimiz. Xalqımızı müstəqilliyə, öz ölkəsinə, öz sözünün sahibi olmağa aparın yol bu hadisədən başladı. 20 Yanvar bir tərəfdən xalqımızın hüznünüdürsə, digər baxımdan qəhrəmanlıq tariximizdir yeni bir səhifədir. Şəhidlər haqqında yazdığımız bu şeir də həmin tarixi günlərin əks-sədasidir:

Siz ey Vətən yolunda şirin canından keçib, İgidliyi, mərdliyi özüne amal seçib, Ömrün bahar çağında həyatdan erkən köçüb, Ölümünə bu yurdu, torpağı yaşadanlar, Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə, Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə! Məzarınız dönübdür ziyarət türbəsinə! İnanın, and içirik, qanınız alınacaq! Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz. Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?! Gələcək nəsillərə yetişəcək ününüz. Siz bu gün də, sabah da - esrlərlə sağsınız! Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə, Sinenizdə yurd saldı yurda atılan güllə. Məzarınız tutulur min çiçəyə, min güllə. Tərsiniz çiçək kimi, həmişə baharsınız! Azərbaycan köksündə əbədi yaşarsınız!

Seyran CAVADOV, "Azərbaycan"



## “Azercell Telekom” MMC-nin “Mobil Dış Klinikası” hesabatını açıqladı

“Azercell Telekom” MMC-nin uğurlu fəaliyyət göstərən “Mobil Dış Klinikası” 2019-cu ildə gördüyü işlərə bağlı yekun hesabatını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlara səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olub.

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan “Azercell” “Mobil Dış Klinikası” nən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.



zərə alan “Azercell” “Mobil Dış Klinikası” nən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Dış Klinikası”nın həkimləri tərəfindən müayinə edilmiş və ehtiyac olduğu təqdirdə müalicə alıb.

“Azərbaycan”

## “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Gənci-Nihan mənəm” layihəsi çərçivəsində gənclər arasında bədii qiraət müsabiqəsi keçirilib.

Sumqayıt Gənclər Evinə ərsəyə gələn tədbirdə layihə rəhbəri, gənc şair Əliyev Rəfiyev Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan ədəbi və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini bildirib. Belə müsabiqələrdə əsas məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzalxan Məhəmmədov bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə



hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları isə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.

Müsabiqə seçilmiş şeirlərin məzmununa uyğunluğu, jest və mimikalardan, səstəonun məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdim etmə bacarığı, ifadə üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə alınmaqla keçirilib.

Sonda I yerə Rəbiyə Muradlı, II yerə İnci Qasımli, III yerə isə Emil Həmidov layiq görüldü. Qaliblərə sertifikat və hədiyyələr təqdim edildi.

Akif ƏLİYEV,  
“Azərbaycan”

## B İ L D İ R İ Ş

“Bakı Metropoliteni” QSC tərəfindən 30.12.2019-cu il tarixində keçirilmiş Qatarların qaçışının avtomatik hesablanması və mərkəzləşdirilmiş vahid sistemdə toplanması işlərinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Bakinty Distribution” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 14.01.2020-ci il tarixdə ƏDV daxil 277 300,00 (iki yüz yetmiş yeddi min üç yüz manat 00 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## Beynəlxalq aləm

### Yaponiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyəcək

Yaponiya ABŞ-İran münasibətlərində böhranı nizamlamaq üçün diplomatik səylər göstərəcək, amma Yaxın Şərqdə Amerikanın, yaxud Avropanın hərbi əməliyyatlarında iştirak etməyəcək. Bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono Pentaqonun başçısı Mark Esperlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında məlumat vermişdir.



Kono xatırlatmışdır ki, yapon hərbiçiləri üçün “konstitusiyə məhdudiyyətləri” mövcuddur və bu məhdudiyyətlər xaricdəki beynəlxalq hərbi əməliyyatlara qatılmağa imkan vermir. Bununla belə, nazir vurğulamışdır ki, Tokio müttəfiqləri ilə təhlükəsizlik sahəsində məlumat mübadiləsində iştirak edəcək.

### Pakistanda daşqın və qar uçqunlarında 93 nəfər həlak oldu



Pakistanda leysan yağışları və qar uçqunları nəticəsində 93 nəfər həlak olmuş, 53 nəfər yaralanmışdır. Bu barədə “Dawn” qəzeti xəbər verir.

Məlumatla görə, Azad Kəşmir rayonunda 66 nəfər həlak olmuş, 42 nəfər xəsarət almışdır. Belucistan əyalətində 20 ölümlə nəticələnmişdir. Azı 7 nəfər Pəncəb əyalətində həlak olmuşdur.

Ölənlərin sayı arta bilər, çünki güclü qar yağışından sonra Nilan vadisinin bəzi rayonları ilə əlaqə kəsilmişdir.

### Sudanda kəşfiyyatçıların qiyməti yatırıldı

Sudanda Ümumi Kəşfiyyat Xidmətinin əməliyyat idarəsi eməkdaşlarının təşkil etdiyi silahlı qiyam cəhdi baş vermişdir. Hökumət qiyamı yatırıb, onun təşkilatçıları silahlı yərə qoyub təslim olmuşlar. Bu barədə yerli KİV xəbər verir.



Məlumatla görə, qiyamın 43 iştirakçısı həbs edilmişdir. Hadisə zamanı bir mək planı olmuşdur.

hərbiçiləri həlak olmuş, 7 nəfər yaralanmışdır. Hazırda paytaxt Xartumun ətrafında atışma davam edir. Ölkənin hava məkanı təhlükəsizlik nöqtəyi-nəzərindən bağlanmışdır.

Qiyama səbəb hökumətin təhlükəsizlik orqanlarında struktur dəyişiklikləri həyata keçirmək planı olmuşdur.

### ABŞ-da məktəblərə aviasiya yanacağı “yağdı”

ABŞ-ın Los Angeles şəhərinin yaxınlığında təyyarə bir neçə məktəbin üzərinə aviasiya yanacağı axıtdıqdan sonra 60 nəfər tibbi yardım üçün həkimlərə müraciət etmişdir. Bu barədə CNN telekanalı xəbər verir.



Altı məktəbin ərazisinə yanacaq “yağmışdır”. Onların 5-i ibtidai, biri orta məktəbdir.

Məlumatla görə, təyyarənin təcili enməsi üçün yanacağı axıtmaq zərurəti yaranmışdır. Söhbət “Delta Air Lines” aviasiya şirkətinə məxsus Boeing 777-200 təyyarəsindən gedir. Şənaxaya uçuşun müərrikində problemlər yaranması ucubandan Los Ancelesə qayıtmışdır.

### İspaniyada neft zavodunda partlayış baş verdi

İspaniyanın IQOXE şirkətinin Tarraçona vilayətindəki neft-kimya zavodunda güclü partlayış və yanğın baş vermişdir. Nəticədə səkkiz nəfər yaralanmışdır. Bir nəfər itkin düşmüş hesab olunur. Daha bir yerli sakin evinin damının ucması nəticəsində həlak olmuşdur. Yaralıların ikisinin vəziyyəti ağırdır. Məlumatla görə, zavod etilen oksidi, habelə qüklük istehsalı ilə məşğuldur. Hadisənin səbəbləri hələ müəyyənləşdirilməmişdir. Araşdırma aparılır.

Yerli hakimiyyət orqanları yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə evlərinə tərk etməməyi, qapı və pəncərələri açmamağı tövsiyə etmişdir.



## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün 19 litrlik qablaşdırılmış içməli dispenser suyunun satın alınması ilə bağlı kotirovka sorğusu üzrə Satınalmalar komissiyasının 28 dekabr 2019-cu il tarixli qərarına əsasən “Kristal LTD” MMC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

## Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi xidmətlərin satın alınması məqsədilə açıq tender elan edir

- İstehlak yönümlü müxtəlif xidmətlər  
Tender iştirakçısına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 3000 (üç min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu istiqlalyyət küçəsi, 18 ünvanından ala bilərlər. Əlaqələndirici şəxs: Məmmədova Raya Yusif qızı, tel: 492-53-06.

**Dövlət Xəzinədarlıq Agentliyi**  
**Kodu: 210005**  
**VÖEN: 1401555071**  
**M/H: AZ41NABZ0136010000000003944**  
**SWIFT: CTREAZ22**  
**Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi**  
**İBAN H AZ27CTRE0000000000002518337**  
**VÖEN: 1701374451**  
**Büdcə səviyyəsinin kodu Fond 7Y**  
**Büdcə Təsnifatının kodu 142340**

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;  
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);  
- tender təklifinin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);  
- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığortaya və vergi öhdəliklərinin olmaması haqqında arayış;  
- iddiaçının ixtisas göstəriciləri;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- iddiaçının son bir il ərzində gördüyü işlər barəsində məlumat.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) **19 fevral 2020-ci il saat 17:00-a** qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə **27 fevral 2020-ci il saat 17:00-a** qədər istiqlalyyət küçəsi, 18 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri **28 fevral 2020-ci il saat 10:00-da** istiqlalyyət küçəsi, 18 ünvanında açılacaqdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Azərpoçt” MMC tərəfindən elektrik mallarının, polietilen məhsulların və katriclərin dolumu xidmətinin satın alınması üçün **28.12.2019-cu il tarixdə** elan edilmiş açıq tenderdə iddiaçılar ilkin sənədləri **27.01.2020-ci il saat 15:00-dək**, tender təklifi və bank zəmanətini isə **04.02.2020-ci saat 15:00-dək** Portal vasitəsilə təqdim etməlidirlər. Tender təklifi **05.02.2020-ci il saat 15:00-da** Portal vasitəsilə açılacaqdır. Elektrik malları və katriclərin satın alınması üçün LOT-lar üzrə təqdim olunacaq malların mənsə və uyğunluq sertifikatlarının təqdim olunması tələb olunur.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Bakı Metropoliteni” QSC tərəfindən **08.01.2020-ci il tarixində** keçirilmiş 2020-ci il “Bakı Metropoliteni” QSC-nin istifadəsində olan printerlərin təmiri və katric doldurulması xidmətlərinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “MIX PRO” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə **10.01.2020-ci il tarixdə** ƏDV daxil 87537,12 (səksən yeddi min beş yüz otuz yeddi manat 12 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## Ölkə ərazisində yanvarın 16-na gözlənilən hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ə verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi rayonlarında yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərblü küləyi asəcək, gündüz şimal-qərblü küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək - 776 millimet civa sütunundan 779 millimet civa sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında ararib yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Səhər küləyi asəcək. Havanın temperaturunun gecə 3°-saxta, gündüz 3°-saxta, gündüz 3°-saxta, gündüz 3-8° saxta, gündüz 3-8° isti olacağı ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 16-da Abşeron yarımadasında meteo-

roloji amillərin mülayim terəddüdü gözlənilir ki, bu da meteoəhəssas insanlar üçün nisbətən əlverişlidir. Naxçıvan Muxtar Respublikasının əsasən dağlıq ərazilərində qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Səhər küləyi asəcək. Havanın temperaturu gecə 1-6° saxta, gündüz 2-7° isti, dağlarda gecə 6-11°, gündüz 0-5° saxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göycay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilasuvay, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında ararib yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Səhər küləyi asəcək. Havanın temperaturunun gecə 3°-saxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında ararib yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı bildirilir. Dağlarda duman olacaq. Şimal-qərblü küləyi asəcək, ararib güclənəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 6-9° isti, dağlarda gecə 0-3° saxta, gündüz 2-5° isti olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevə anası

**ROZA NƏSİB QIZI ƏFƏNDİYEVANIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevə əzizi

**NİCATIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

“AzerGold” QSC-nin rəhbərliyi və kollektiv cəmiyyətinin Təhlükəsizlik Xidmətinin rəisi Elçin İsmayilova əzizi

**MAYİL AĞAYEVİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

<p><b>Baş redaktorun birinci müavini</b> <b>Amil NOVRUZOV</b></p>	<p><b>Ünvan</b> AZ 1073, Bakı şəhəri, Məhəmmədov prospekti, 529-cu məhəllə, IV mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p><b>Telefonlar</b> Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsibathat - 539-59-33</p>	<p><b>Qeydiyyat nömrəsi 1</b> “Azərbaycan” qəzetinin kompüter mərkəzində yayılmış sahifələndə “Azərbaycan” nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p><b>Gündəlik qəzet</b> Tiraj 7177 Sifariş 90 Qiyəti 40 qəpik</p>
---	--	---	---	--	--